

İbtidai pillənin alman dili üzrə proqramının məzmunu

I, II, III, IV səviyyələr üçün

Proqramın məzmunu standartda təyin edilən kommunikasiya vərdiş-bacarıqlarının inkişafı üçün istifadə edilən dil materialı və sosial-mədəni mövzuların siyahısını təqdim edir. Siyahı nə müfəssəl, nə də ki, icbari ola bilməz. O, tövsiyyə xarakterini daşıyır. Siyahının dəyişdirilməsi, əvəz edilməsi, doldurulması, azalması mümkündür. Əsas odur ki, tədris edilən dil materialı və mədəni mövzunu seçdikdə, nəzərə alınsın:

- standartda verilən kommunikasiya məsələləri
- müasir dil normaları
- yaş xüsusiyyətləri və uşağın maraq dairələri

Nümunə şəklində proqramın məzmununun mümkün variantlarından birini təklif edirik.

Panorama

1. Danışıq funksiyaları (intensiyalar)
2. Leksika
3. Qrammatika
4. Foneitika
5. Orfoqrafiya.
6. Sosial mədəni və mədəni mövzu

1. Danışıq funksiyaları (intensiyalar)

1.1 Sosial əlaqələrin möhkəmlənməsi

1.2 İnformasiya mübadiləsi

1.3. Təsvir/xarakterizə etmək

1.4. Zövqün ifadə edilməsi

1.5. Qiymətləndirmə

1.6. Ehtiyacların/arzuların ifadə edilməsi

1.7 Hisslərin, emosiyaların ifadə edilməsi

1.8. Duyğuların ifadə edilməsi

1.9. Zamanda istiqamətlənmə

1.10 Məkanda istiqamətlənmə

1.11. Məntiqi əlaqələrin ifadə edilməsi

1.12. İcazə/öhdəlik, qadağa

1.13 Sınıf otağında interaksiya

1.14. Başqa-başqa

1.1. Sosial əlaqələr	I səviyyə üçün linqvistik realizasiyanın nümunələri	II səviyyə üçün linqvistik realizasiyanın nümunələri	III səviyyə üçün linqvistik realizasiyanın nümunələri	IV səviyyə üçün linqvistik realizasiyanın nümunələri
Salamlaşmaq	<ul style="list-style-type: none"> • Guten Tag! • Hallo! • Guten Morgen! 	<ul style="list-style-type: none"> • Morgen! • Tag! • Guten Abend! 		
Sağollaşmaq	<ul style="list-style-type: none"> • Auf iedersehen! • Tschüs! 	<ul style="list-style-type: none"> • Wiedersehen! • Bis morgen! • Gute Nacht! 	<ul style="list-style-type: none"> • Mach's gut! 	
Hal-əhval tutmaq	<ul style="list-style-type: none"> • Wie geht's? • (Danke)Gut! 	<ul style="list-style-type: none"> • Wie geht es dir? • Es geht. 	<ul style="list-style-type: none"> • Mir geht es gut\ schlecht. 	
Nəzakətli müraciət	<ul style="list-style-type: none"> • Bitte, . . . 	<ul style="list-style-type: none"> • Herr... • Frau... 	<ul style="list-style-type: none"> • Was möchten Sie? 	
Təklif etmək		<ul style="list-style-type: none"> • Trinkst du (vielleicht) eine Cola? • Spielst du mit? 	<ul style="list-style-type: none"> • Wollen wir ins Kino gehen? • Komm, wir spielen Karten! 	<ul style="list-style-type: none"> • Hast du Lust auf Kuchen? • Kommst du mit?
Üzr istəmək	<ul style="list-style-type: none"> • Entschuldigung! 	<ul style="list-style-type: none"> • Verzeihung! 	<ul style="list-style-type: none"> • Entschuldigen Sie, bitte! 	
Təşəkkür etmək	<ul style="list-style-type: none"> • Danke! • Danke schön! 	<ul style="list-style-type: none"> • Vielen Dank! • Nichts zu danken! 	<ul style="list-style-type: none"> • Danke sehr! • Keine Ursache! 	
Təbrik/ xoş arzular ifadə etmək	<ul style="list-style-type: none"> • Frohe Weihnachten! • Ein Glückliches Neues Jahr! 	<ul style="list-style-type: none"> • Schlaf schön\ gut! • Frohe Ostern! • Alles Gute zu... 	<ul style="list-style-type: none"> • Gute Besserung! • Herzlichen Glückwunsch zum Geburtstag! 	<ul style="list-style-type: none"> • Viel Spaß! • Schönes Wochenende!
Həvəsləndirmək/ tərifləmək	<ul style="list-style-type: none"> • Gut! • Sehr gut! 	<ul style="list-style-type: none"> • Warum nicht?! • Schon besser! 	<ul style="list-style-type: none"> • Prima! • Super! • Cool! 	<ul style="list-style-type: none"> • Ausgezeichnet! • Toll! • Geil!
Süfrə arxasında interaksiya			<ul style="list-style-type: none"> • Guten Appetit! • Etwas mehr, bitte! • Lecker! • Schmeckt's? • Greif zu! • Möchtest du noch...? 	<ul style="list-style-type: none"> • Haben Sie schon bestellt\gewählt? • Herr Ober! • Bitte die Speisekarte!
Telefonla söhbət				<ul style="list-style-type: none"> • Hallo! • Hier Christian Maurer! • Kann ich, bitte (mit) Erika sprechen? • Ich sage ihm\ihr Bescheid! • Ruf (rufen Sie) später an. • Auf Wiederhören!

Razılaşmaq, etiraz etmək	<ul style="list-style-type: none"> • Ja. • Ja, bitte. • Ja, gut. • Nein. • Nein, danke. 	<ul style="list-style-type: none"> • Ja, gerne. • Ja, klar. • Doch. • Na gut. • Gar nicht! 	<ul style="list-style-type: none"> • Doch. • Natürlich. • Sicher. • Also gut. • Ok. 	<ul style="list-style-type: none"> • Na ja! • Na gut. • Nein, tut mir Leid. • Ach ja!
Sakitləşdirmək			<ul style="list-style-type: none"> • Macht nichts! 	<ul style="list-style-type: none"> • Kein Problem! • Keine Sorge!
Xəbərdarlıq etmək			<ul style="list-style-type: none"> • Vorsicht! 	<ul style="list-style-type: none"> • Pass auf! • Achtung!
1.2. İnformasiya mübadiləsi				
Şəxsi göstəricilər barədə : adı, soyadı, yaşı, ünvan, telefon nömrəsi, təvəllüdü	<ul style="list-style-type: none"> • Wie heißt du ? • Ich heiße Paul! • Wie alt bist du? • Ich bin neun (Jahre alt). • Woher kommst du? • Ich komme aus... 	<ul style="list-style-type: none"> • Ich wohne in der Kirchenstraße. • Ich wohne in Berlin. • Meine Telefonnummer ist... 	<ul style="list-style-type: none"> • Wann hast du Geburtstag? • Am 20.Mai. 	
İnsanın/əşyanın eyniləşdirilməsi	<ul style="list-style-type: none"> • Wer ist das • Das ist ein Junge. • Was ist das? • Das ist ein Heft. 			
Sağlamlıq haqqında			<ul style="list-style-type: none"> • Was fehlt dir? • Was tut dir weh? • Ich habe Fieber. • Mir tut der Kopf weh. • Ich bin krank. • Ich habe Bauchschmerzen. 	
Fəaliyyət haqqında	<ul style="list-style-type: none"> • Was machst du? • Ich schwimme. 	<ul style="list-style-type: none"> • Wir machen die Aufgaben. 	<ul style="list-style-type: none"> • Tue das nicht! 	<ul style="list-style-type: none"> • Wie macht man das?
Hava haqqında		<ul style="list-style-type: none"> • Wie ist das Wetter heute? • Es regnet/ schneit. • Die Sonne scheint. 	<ul style="list-style-type: none"> • Ist es heute windig/neblig.? 	

Ticarət obyektində interaksiya			<ul style="list-style-type: none"> • Was kostet . . ? • Wieviel kostet. . ? • Bitte, ein Kilo. . . ? • Wiegt das ein Pfund? • Wünschen Sie ... ? • Wieviel macht das? • Das ist preiswert\ günstig! 	
1.3. Təsvir/xarakterizə etmək				
İnsanın xarici görünüşü	<ul style="list-style-type: none"> • Peter ist blond. • Heike ist hübsch. 	<ul style="list-style-type: none"> • Er hat blaue Augen. • Sie hat schwarzes Haar. 		
İnsanın xasiyyəti			<ul style="list-style-type: none"> • Ist Peter nett? • Paul ist frech. 	<ul style="list-style-type: none"> • Er ist langweilig. • Sie ist höflich.
Əşyanın təsviri	<ul style="list-style-type: none"> • Das Haus ist groß. • Der Hof ist klein. 	<ul style="list-style-type: none"> • Wie ist das Zimmer? • Das Zimmer ist hell. • Die Jacke ist braun. 	<ul style="list-style-type: none"> • Mein Fahrrad ist kaputt. • Der Teppich ist bunt. • Das Gebäude ist hoch\niedrig. 	
1.4. Zövqün ifadə edilməsi		<ul style="list-style-type: none"> • Ich mag Tiere. • Ich liebe meine Eltern. • Das mag ich gar nicht. 	<ul style="list-style-type: none"> • Das ist mein Lieblingsbuch. • Ich hasse es. 	<ul style="list-style-type: none"> • Er trinkt lieber Cola. • Am liebsten esse ich Kuchen.
1.5. Qiymətləndirmə				
Müsbət/mənfi		<ul style="list-style-type: none"> • Richtig! • Falsch! 	<ul style="list-style-type: none"> • Stimmt! • Stimmt nicht! 	<ul style="list-style-type: none"> • Völlig richtig! • Du hast recht.
1.6. Ehtiyacların, tələblərin, arzuların ifadə edilməsi			<ul style="list-style-type: none"> • Ich brauche Hustentropfen. • Wir wollen heute ins Kino! • Ich möchte eine Tasse Tee, bitte! 	
1.7. Hisslərin, emosional reaksiyaların ifadə edilməsi				
Sevinc		<ul style="list-style-type: none"> • Wie schön! 	<ul style="list-style-type: none"> • Wunderbar! 	<ul style="list-style-type: none"> • Das ist ja toll!
Acıqlanmaq/narazılıq		<ul style="list-style-type: none"> • Blödsinn! • Dummes Zeug! 	<ul style="list-style-type: none"> • Furchtbar! • Schrecklich! • Na so was! 	<ul style="list-style-type: none"> • Was soll das? • Auf keinen Fall! • Bist du verrückt?

Təəccüb		<ul style="list-style-type: none"> • Warum? • Wirklich? 	<ul style="list-style-type: none"> • Wieso. .? • Echt? 	<ul style="list-style-type: none"> • Ehrlich? • Unmöglich!
Təəssüf		<ul style="list-style-type: none"> • Schade! 	<ul style="list-style-type: none"> • Tut mir Leid! • Leider. . . 	<ul style="list-style-type: none"> • Schade, daß. . .
Maraq		<ul style="list-style-type: none"> • Das ist interessant. 	<ul style="list-style-type: none"> • Das interessiert mich. 	<ul style="list-style-type: none"> • Ich interessiere mich für...
Laqeydlik			<ul style="list-style-type: none"> • Ich habe keine Lust. 	<ul style="list-style-type: none"> • Das ist mir egal. • Das interessiert mich nicht.
1.8. Duyğuların ifadə edilməsi		<ul style="list-style-type: none"> • Ich bin müde. • Ich habe Hunger\Durst. 	<ul style="list-style-type: none"> • Mir ist es kalt\schlecht\gemütlich. 	
1.9. Zamanda istiqamətlənmə				
Zamanda lokalizasiya		<ul style="list-style-type: none"> • Wie spät ist es? • Wieviel Uhr ist es? • Es ist halb acht. • Es ist genau elf. • Es ist Viertel vor\nach sieben. • Um wieviel Uhr kommt der Bus? • Gleich! • Moment (mal)! 	<ul style="list-style-type: none"> • Welcher Tag ist heute? • Was haben wir heute? • Heute ist der 1. Januar. • Am Samstag fahren wir weg. • Im März beginnt der Frühling. • Plötzlich... 	<ul style="list-style-type: none"> • Nachmittags gehen wir spazieren. • Sonntags sind wir alle frei. • Am Vormittag trinken wir zusammen Tee. • Das wollte ich gerade sagen. • Einen Augenblick, bitte!
Tezlik		<ul style="list-style-type: none"> • Nach dem Regen scheint die Sonne. 	<ul style="list-style-type: none"> • Endlich bist du da. • Die kommende (nächste) Woche fangen die Ferien an; 	<ul style="list-style-type: none"> • Vor dem Mittagessen wäscht man die Hände. • Am nächsten Tag schreiben wir eine Mathearbeit;
Xronologiya			<ul style="list-style-type: none"> • Wie oft spielst du Fußball? • Es regnet selten. 	<ul style="list-style-type: none"> • Manchmal geht er spazieren. • Ab und zu ruft sie mich an.
Müddət				<ul style="list-style-type: none"> • Wie lange dauert das Konzert? • Bleibst du lange daheim?
1.10.Məkanda istiqamətlənmə				
Yer		<ul style="list-style-type: none"> • Hier! • Da! • Dort. • Rechts\links. • Oben\unten. • Vorn\hinten. 	<ul style="list-style-type: none"> • Wo ist die Tasche? • Wo liegt das Rathaus, bitte? • Geradeaus und rechts. 	

Istiqamət			<ul style="list-style-type: none"> • Hierher! • Wohin fährt der Bus? • Nach vorne. • Nach hinten. 	<ul style="list-style-type: none"> • Fahren Sie die Straße entlang! • Biegen Sie um die Ecke!
1.11. Məntiqi əlaqələrin ifadə edilməsi				
Səbəb/nəticə/əks-mövqe			<ul style="list-style-type: none"> • Es ist kühl, aber nicht kalt. 	<ul style="list-style-type: none"> • Ich esse, weil ich Hunger habe.
1.12. İcazə, öhdəlik, qadağa			<ul style="list-style-type: none"> • Darf ich anfangen? • Wir müssen uns beeilen. • Du darfst Eis essen. 	<ul style="list-style-type: none"> • Das darf man nicht! • Rauchen verboten! • Soll ich anfangen?
1.13. Sınıf otağında interaktsiya				
Müəllimin təlimatları, şagirdin müraciəti/sualları	<ul style="list-style-type: none"> • Wer fehlt? • Du bist dran! • Bist du fertig? • Wie, bitte? • Noch einmal, bitte! 	<ul style="list-style-type: none"> • Hör, bitte, auf! • Hör zu! • Das weiß ich! • Ich kann. . . • Ich verstehe nicht! 	<ul style="list-style-type: none"> • Sprich, bitte, lauter! • Setz dich! • Nimm Platz! • Setzt euch! • Das kann ich! • Hilf mir, bitte! 	<ul style="list-style-type: none"> • Ergänze, bitte... • Bist du so weit? • Ist das korrekt? • Keine Ahnung! • Kann jemand helfen? • Wiederholen Sie, bitte! • Wie schreibt man das? • Wie sagt man...?
1.14. Başqa-başqa		<ul style="list-style-type: none"> • Was ist los? • Also. . . 	<ul style="list-style-type: none"> • Na also! • Alles klar! 	<ul style="list-style-type: none"> • Nicht wahr? • Gott sei Dank!

2. Leksika

2.1. İnsan

2.2. İnsanın ətrafı

2.3. Gündəlik fəallıqlar

2.4. İnsanın səmtləşməsi

2.5. Bayramlar və şənliklər

Rubrika	II səviyyə üçün nümunələr	III səviyyə üçün nümunələr	IV səviyyə üçün nümunələr	V səviyyə üçün nümunələr
2.1. İnsan				
Bədən		<ul style="list-style-type: none"> das Gesicht; die Stirn; das Auge; die Nase, das Ohr; die Wange; der Mund; die Lippe; der Zahn; das Haar; 	<ul style="list-style-type: none"> der Rücken; die Schulter; die Brust; der Arm; die Hand; der Finger; der Bauch; das Bein; der Fuß; 	
Xarici görünüş	<ul style="list-style-type: none"> hübsch; schön; komisch; groß; klein; 	<ul style="list-style-type: none"> dick; kräftig; schlank; stark; schwach; blaue\schwarze\ grüne Augen haben; 	<ul style="list-style-type: none"> Brille tragen; glattes\lockiges\ blondes\ rotes\ braunes\ schwarzes\ Haar haben; 	
Xasiyyət	<ul style="list-style-type: none"> klug; dumm; faul; nett; frech; böse; lustig; 	<ul style="list-style-type: none"> höflich; unhöflich; mutig; schüchtern; 	<ul style="list-style-type: none"> vorsichtig; ruhig; freudig; gut gelaunt; 	<ul style="list-style-type: none"> ärgerlich; unterschiedlich; ähnlich;
P a l t a r / aksesuar		<ul style="list-style-type: none"> das Kleid; das Hemd; der Rock; die Bluse; die Hose; die Jeans; die Schuhe; die Tasche; 	<ul style="list-style-type: none"> der Anzug; die Weste; die Jacke; der Mantel; der Regenmantel; der Gürtel; die Mütze; der Knopf; 	<ul style="list-style-type: none"> der Schmuck; die Kette; die Halskette; der Ring; das Armband; der Ohrring;
Gigiyena			<ul style="list-style-type: none"> die Seife; das Handtuch; die Zahnpasta; die Zahnbürste; das Waschbecken; die Dusche; der Kamm; 	<ul style="list-style-type: none"> der Fön; der Rasierer; der Spiegel; das Parfüm; das Make-up; der Lippenstift;
S a ğ l a m l ı q / xəstəlik			<ul style="list-style-type: none"> der Arzt; das Fieber; der Schnupfen; der Husten; das Rezept; die Arznei; 	<ul style="list-style-type: none"> das Krankenhaus; die Wunde; der Unfall; der Verletzte; der Chirurg; die Krankenschwester; der Verband;
Emosional reaksiyalar	<ul style="list-style-type: none"> lachen; weinen; 	<ul style="list-style-type: none"> gefallen; lieben; mögen (mag); lächeln; 	<ul style="list-style-type: none"> Lust haben; gern haben; 	<ul style="list-style-type: none"> sich freuen; enttäuscht sein;
2.2.İnsanın ətrafı				
İnsanlar	<ul style="list-style-type: none"> der Junge; das Mädchen; das Baby; das Kind; 	<ul style="list-style-type: none"> der Mann; der Herr; die Frau; der Nachbar; die –in; der Freund; die –in; 		

Ailə, qohumlar	<ul style="list-style-type: none"> die Mutter; der Vater; die Eltern; der Bruder; die Schwester; die Großmutter; der Großvater; 	<ul style="list-style-type: none"> der Ehemann; die Ehefrau; die Oma; der Opa; der Onkel; die Tante; die Kusine; der Neffe; 		
Heyvanlar aləmi	<ul style="list-style-type: none"> das Tier; der Hund; die Katze; das Pferd; der Esel; die Kuh; die Gans; die Ente; der Vogel; 	<ul style="list-style-type: none"> der Wolf; der Hase; der Igel; der Löwe; der Affe; der Elefant; der Bär; der Pinguin; der Adler; 	<ul style="list-style-type: none"> das Krokodil; die Eidechse; die Schlange; die Schildkröte; der Frosch; die Mücke; die Spinne; die Ameise; der Käfer; 	
Nəğillər aləmi və oyuncaqlar	<ul style="list-style-type: none"> der Ball; die Puppe; der Teddybär; die Spielkiste; 	<ul style="list-style-type: none"> das Märchen; die Sage; der Gnom; der König; die -in; der Prinz; die -in; der Zauberer; die Fee; der Elf; die Hexe; 		
Təbiət	<ul style="list-style-type: none"> der Himmel; die Sonne; der Mond; der Stern; der Baum; die Blume; 	<ul style="list-style-type: none"> das Meer; der Fluß; der Bach; der See; der Wald; das Blatt; das Gras; das Feld; der Berg; die Wiese; 		
Təbiət hadisələri		<ul style="list-style-type: none"> das Wetter; der Regen; der Donner; der Blitz; die Wolke; der Regenbogen; die Hitze; regnen; scheinen; 	<ul style="list-style-type: none"> der Frost; der Schnee; der Schneemann; der Nebel; der Wind; das Wetterbericht; schneien; frieren; tauen; 	
Yer kürəsi (coğrafiya)	<ul style="list-style-type: none"> georgisch; deutsch; 	<ul style="list-style-type: none"> Deutschland; Georgien; Österreich; die Schweiz; Berlin; Wien; 	<ul style="list-style-type: none"> die Welt; das Land; der Erdteil; Europa; Afrika; Australien; Nordamerika; Südamerika; Donau; der Deutsche; der Georgier; der Franzose; 	<ul style="list-style-type: none"> die Wüste; der Äquator; der Dschungel; der Nordpol; der Südpol; Japan; China; Kanada; Frankreich; die USA; die Niederlande;
Şəhər	<ul style="list-style-type: none"> die Stadt; die Straße; 	<ul style="list-style-type: none"> das Gebäude; das Rathaus; der Dom; die Kirche; der Platz; das Denkmal; die Brücke; 	<ul style="list-style-type: none"> die Großstadt; der Stadtteil; der Marktplatz; der Bürgersteig; die Ampel; 	<ul style="list-style-type: none"> die Unterführung; die Fußgängerzone; die Fabrik;
Kənd	<ul style="list-style-type: none"> das Dorf; der Garten; 	<ul style="list-style-type: none"> der Bauer; die Bäuerin; die Landschaft; der Weg; die Wiese; der Bauernhof; der Weinberg; 	<ul style="list-style-type: none"> das Getreide; der Apfelbaum; das Blumenbeet; das Gemüsebeet; die Mauer; die Scheune; die Mühle; 	

Yaşayış yeri	<ul style="list-style-type: none"> das Haus; die Wohnung; das Zimmer; 	<ul style="list-style-type: none"> die Wand; die Tür; das Fenster; der Fußboden; die Treppe; der Aufzug; 	<ul style="list-style-type: none"> die Küche; das Badezimmer; die Toilette; das Schlafzimmer; der Keller; die Garage; der Dachboden; 	
Məişət əşyaları	<ul style="list-style-type: none"> das Bild; die Uhr; der Stuhl; der Tisch; der Sessel; das Sofa; das Bett; der Schrank; 	<ul style="list-style-type: none"> die Lampe; die Glühbirne; der Teppich; der Vorhang; der Fernseher; 	<ul style="list-style-type: none"> der Topf; die Pfanne; das Geschirr; das Besteck; der Besen; der Heizkörper; der Computer; 	<ul style="list-style-type: none"> der Kühlschrank; der Gasherd; der Backofen; der Staubsauger; die Wäsche; die Waschmaschine;
Məktəb/ məktəb işçiləri	<ul style="list-style-type: none"> die Schule; der Schüler; die Schülerin; der Lehrer; die Lehrerin; der Mitschüler; das Klassenzimmer; 	<ul style="list-style-type: none"> das Schuljahr; der Unterricht; die Pause; der Pausenhof; die Turnhalle; das Schwimmbad; 	<ul style="list-style-type: none"> die Ferien; die Osterferien; die Sommerferien; der Ausflug; das Ferienlager; 	
Məktəb əşyaları	<ul style="list-style-type: none"> das Buch; das Heft; die Tafel; die Kreide; der Bleistift; 	<ul style="list-style-type: none"> die Schultasche; das Etui; das Lineal; der Kugelschreiber; 		
Dərs fənləri	<ul style="list-style-type: none"> Deutsch; Georgisch; 	<ul style="list-style-type: none"> Mathematik (Mathe); Musik; 	<ul style="list-style-type: none"> das Fach; Geschichte; Erdkunde; Sport; 	<ul style="list-style-type: none"> die Sprache; das Alphabet; das Wort; der Satz; die Grammatik; die Übung;
Ticarət obyektləri/ işçilər			<ul style="list-style-type: none"> der Laden; das Geschäft; der Markt; der Supermarkt; das Kaufhaus; die Apotheke; der Blumenladen; die Buchhandlung; die Boutique; das Kaufhaus; das Geld; 	<ul style="list-style-type: none"> die Theke; die Kasse; der Kassierer; die -in; der Verkäufer; die -in; die Flasche; die Dose; die Packung; das Sonderangebot;
Ərzaq	<ul style="list-style-type: none"> das Brot; das Wasser; der Tee; der Käse; die Pizza; der Saft; 	<ul style="list-style-type: none"> das Fleisch; der Schinken; das Kotelett; der Fisch; die Wurst; das Würstchen; die Salami; die Cola; der Quark; die Butter; das Ei; die Milch; 	<ul style="list-style-type: none"> das Gemüse; die Kartoffel; die Tomate; die Zwiebel; das Obst; der Apfel; die Kirsche; die Banane; die Pflaume; die Erdbeere; 	<ul style="list-style-type: none"> das Öl; der Pfeffer; das Mehl; der Senf; der Zucker; der Honig; das Mehl; der Essig; die Sahne; der Kaffee;

Yemək və yemək obyektləri		<ul style="list-style-type: none"> • der Teller; das Messer; die Gabel; der Löffel; die Serviette; das Glas; die Teekanne; die Tischdecke; 	<ul style="list-style-type: none"> • das Frühstück; das Mittagessen; das Abendessen; die Suppe; der Braten; der Kuchen; die Vorspeise; das Hauptgericht; die Nachspeise; 	<ul style="list-style-type: none"> • das Cafe; das Restaurant; die Speisekarte; die Vorspeise; das Hauptgericht; die Nachspeise; das Getränk; der Kellner (der Ober); das Trinkgeld;
Poçt/işçilər				<ul style="list-style-type: none"> • das Postamt; die Post; der Brief; der Briefumschlag; der Briefträger; der Briefkasten; die Adresse; die Postleitzahl; die Briefmarke;
Nəqliyyat/işçilər		<ul style="list-style-type: none"> • das Fahrrad; das Motorrad; der Bus; das Auto; das Taxi; der Fahrer; die Straßenbahn; die U-Bahn; 	<ul style="list-style-type: none"> • der Zug; der Sitzplatz; der Bahnhof; die Eisenbahn; die Fahrkarte; der Fahrplan; das Gleis; 	<ul style="list-style-type: none"> • das Flugzeug; der Flughafen; die Ankunft; das Ticket; der Pass; der Pilot;
Mədəni obyektlər/işçilər		<ul style="list-style-type: none"> • der Park; das Karusell; die Rutschbahn; die Schaukel; das Picknick; der Zoo; der Käfig; der Zoowärter; 	<ul style="list-style-type: none"> • das Kino; die Eintrittskarte; die Leinwand; der Film; der Zeichentrickfilm; der Schauspieler; der Star; der Regisseur; 	<ul style="list-style-type: none"> • das Theater; die Bühne; das Theaterstück; die Oper; der Sänger; das Ballett; • die Disco; der Disc-Jockey; die Tanzfläche;
2.3.Gündəlik fəallıqlar				
Evdə və çöldə	<ul style="list-style-type: none"> • sein; haben; machen; wohnen; essen; trinken; gehen; laufen; rennen; 	<ul style="list-style-type: none"> • leben; schlafen; sitzen; liegen; stehen; kochen; suchen; kaufen; verkaufen; einkaufen; anbieten; wiegen; zahlen; tragen; 	<ul style="list-style-type: none"> • träumen sich setzen; sich hinlegen; aufstehen; sich waschen; sich duschen; baden; sich anziehen/ausziehen; sich befinden; 	<ul style="list-style-type: none"> • legen; helfen; telefonieren; anrufen; auflegen; wählen; sich melden; treffen; warten; bestellen; wünschen; bezahlen;
Səyahət	<ul style="list-style-type: none"> • fahren; fliegen; reisen; 	<ul style="list-style-type: none"> • bremsen; halten; überholen; parken; 	<ul style="list-style-type: none"> • sich beeilen; sich verspäten; abfahren; abholen; einsteigen; aussteigen; umsteigen; 	<ul style="list-style-type: none"> • reservieren; sich beeilen; starten; landen; überholen;
Məktəbdə	<ul style="list-style-type: none"> • lernen; lesen; schreiben; sprechen; hören; 	<ul style="list-style-type: none"> • sagen; geben; nehmen; fragen; antworten; 	<ul style="list-style-type: none"> • rechnen; denken; erzählen; unterrichten; 	<ul style="list-style-type: none"> • sich interessieren; sich erinnern; studieren;

İdman	<ul style="list-style-type: none"> • turnen; werfen; fangen; 	<ul style="list-style-type: none"> • Sport treiben; Fußball spielen; ein Tor schießen; Tennis spielen; schwimmen; tauchen; 	<ul style="list-style-type: none"> • Schi (Ski) laufen (fahren); • Schlittschuh laufen; 	<ul style="list-style-type: none"> • am Wettbewerb teilnehmen; gewinnen; verlieren;
İstirahət və əyləncə	<ul style="list-style-type: none"> • spielen; Musik hören; basteln; singen; tanzen; 	<ul style="list-style-type: none"> • fernsehen; fotografieren; Karten spielen; Schach spielen; Klavier spielen; 	<ul style="list-style-type: none"> • sich verstecken; bauen; reparieren; nähen; stricken; 	<ul style="list-style-type: none"> • Zeit verbringen; Spaß haben; klatschen; sich unterhalten; sich amüsieren;
2.4.Oriyentirlər				
Zaman		<ul style="list-style-type: none"> • die Zeit; die Stunde; die Minute; die Sekunde; spät; früh; vor; nach; (ein\dreier) Viertel; halb; 	<ul style="list-style-type: none"> • heute; morgen; gestern; vorgestern; übermorgen; damals; heutzutage; 	<ul style="list-style-type: none"> • damals; heutzutage; die Vergangenheit; die Gegenwart; die Zukunft;
Fəsilələr	<ul style="list-style-type: none"> • der Winter; der Frühling; der Herbst; der Sommer; 	<ul style="list-style-type: none"> • der Kalender; das Jahr; der Monat; 		
Aylar	<ul style="list-style-type: none"> • Januar; Februar; März; April; Mai; Juni; Juli; August; September; Oktober; November; Dezember; 			
Həftənin günləri		<ul style="list-style-type: none"> • die Woche; das Wochenende; Montag; Dienstag; Mittwoch; Donnerstag; Freitag; Samstag; Sonntag; 		
Gecə/gündüz	<ul style="list-style-type: none"> • der Tag; die Nacht; der Morgen; der Abend; 		<ul style="list-style-type: none"> • der Mittag; der Nachmittag; die Mitternacht; 	
Ölkənin tərəfləri			<ul style="list-style-type: none"> • der Norden; der Süden; der Osten; der Westen; nördlich; südlich; westlich; östlich; 	
Yerləşmə	<ul style="list-style-type: none"> • in; 	<ul style="list-style-type: none"> • rechts; links; auf; an; 	<ul style="list-style-type: none"> • oben; unten; hinaus; neben; 	

Əlamətlər	<ul style="list-style-type: none"> • gut; schlecht; alt; neu; 	<ul style="list-style-type: none"> • offen; geschlossen; voll; leer; allein; zusammen; frisch; sauber; schmutzig; klar; 	<ul style="list-style-type: none"> • modisch; altmodisch; hart; weich; bitter; köstlich; billig; preiswert; süß; lecker; sauer; 	<ul style="list-style-type: none"> • gemütlich; bequem; langweilig; interessant;
Rənglər	<ul style="list-style-type: none"> • die Farbe; weiß; schwarz; rot; gelb; blau; grün; grau; braun; 	<ul style="list-style-type: none"> • rosa; lila; orange; dunkel; hell; leuchtend; 	<ul style="list-style-type: none"> • gestreift; gepunktet; geblümt; kariert; 	
Kütlə, ölçü, miqdar, temperatur, tərkib	<ul style="list-style-type: none"> • riesig; winzig; schwer; leicht; 	<ul style="list-style-type: none"> • hoch; niedrig; rund; dreieckig; viereckig; 	<ul style="list-style-type: none"> • eng; breit; heiß; warm; kalt; kühl; 	<ul style="list-style-type: none"> • aus Holz; aus Plastik; aus Gold; aus Silber; aus Metall;
Say	<ul style="list-style-type: none"> • viel; 	<ul style="list-style-type: none"> • wenig; alles; nichts; 	<ul style="list-style-type: none"> • mehr; bißchen; 	<ul style="list-style-type: none"> • ganz; etwas;
Saylar	<ul style="list-style-type: none"> • eins; zwei; drei; vier; fünf; sechs; sieben; acht; neun, zehn, elf, zwölf; 	<ul style="list-style-type: none"> • dreizehn;... zwanzig; dreißig; vierzig;... einundzwanzig; zweiundzwanzig, neunzig; (ein)hundert; 	<ul style="list-style-type: none"> • zweihundert; dreihundert. ... (ein) tausend; • der erste; der zweite; der dritte; der zwanzigste; 	<ul style="list-style-type: none"> • zweitausend...; zehntausend ...; achtzigtausend...; eine Million;
2.5. Bayramlar və şənliklər	<ul style="list-style-type: none"> • Weihnachten; das Neujahr; 	<ul style="list-style-type: none"> • der Advent; der Adventskranz; die Kerze; der Nikolaustag; das Fest; • das Neujahr; der Silvester; der Neujahrstag; • Weihnachten; der Heilige Abend; das Christkind; der Weihnachtsbaum; 	<ul style="list-style-type: none"> • Ostern; der Osterhase; das Osterei; die Osterglocke; • der Geburtstag; die Party; der Gast; die Torte; die Kerze; das Geschenk; der Zettel; 	<ul style="list-style-type: none"> • die Heiligen Drei Könige; das Dreikönigslied; die Süßigkeit;

3. Qrammatika

Qrammatikanın tədrisi kommunikasiya məqsədlərinə xidmət etməlidir. Bunun üçün də onun kontekstdən ayrılmış şəkildə yox, kontekstdə öyrədilməsi yaxşı olardı. Qaydaların və terminlərin əzbər öyrənilməsi tövsiyyə olunmur. Səgirdə müşahidə etmək, təyin etmək, dərk etmək imkanı verilməlidir ki, qrammatik xüsusiyyətləri və konstruksiyaları/hadisələri kontekstdə istifadə etsin.

Bunun üçün arzu edilir ki :

- Mənimsənilən dil materialları üzərində qurulan didaktik mətnlərin vasitəsilə qrammatik materialı həvəsləndirici, asan başa düşülən şifahi və yazılı kommunikasiya əhvalatları ilə çatdırmaq
- Çoxsaylı fəallıqların və çalışmaları təklif edilməsi

İbtidai məktəb tədrisinin ilk iki ilində qrammatikanın təsviri-nəzəri tədrisi tövsiyyə olunmur. III və IV siniflərdə şagirdlər qrammatik konstruksiyalarını dil nümunələrini yadda saxlamaqla birlikdə dağınıq, təhlil xaricində mənimsəyirlər. Qrammatik strukturların onların təhlil edilməsi və dərk edilməsi məqsədilə parçalara ayrılması yavaş-yavaş tədrisin növbəti illərində başlayır.

- 3.1. İsim və artikl
- 3.2. Əvəzlik
- 3.3. Sifət
- 3.4. Say
- 3.5. Sözlüğü
- 3.6. Fel
- 3.7. Zərf
- 3.8. Bağlayıcı
- 3.9. Ədat
- 3.10. Mürəkkəb sözlərin yaranması
- 3.11. Cümlə

	I-II səviyyə	III-IV səviyyə
3.1. İsim və artikl	<ul style="list-style-type: none"> • İsmi kişi, qadın və orta cinsi; • Müəyyənlilik artikli: der, die, das; • Qeyri-müəyyənlilik artikli: ein; • Tək və cəm şəkillər Singular\ Plural; • İsmi inkarı (inkar artikli): kein; 	<ul style="list-style-type: none"> • İsmi kişi, qadın və orta cinsi; • Müəyyənlilik artikli: der, die, das; • Qeyri-müəyyənlilik artikli: ein; • İsmi inkarı (inkar artikli): kein; • Sıfır artikli der Nullartikel • İsmi kiçiltmə formaları: “chen”\“lein” • Xüsusi adların hallanması (eləcə də von+Dativ forması) • Müəyyənlilik artikli ilə hallandırılma (Nominativ\ Akkusativ; ¹ Dativ, Genitiv); • Qeyri-müəyyənlilik artikli ilə hallanma (Nominativ\ Akkusativ; ¹ Dativ, Genitiv); • Qeyri-müəyyənlilik və inkar artikli ilə zəif hallanma (Nominativ\ Akkusativ; ¹ Dativ, Genitiv); • Xüsusi adların hallanması (eləcə də von+Dativ forması); • Cəm şəklinin yaranmasının əsas növləri • Pluralformen • Coğrafi adlar və onların artiklləri (məs. Frankreich; die Schweiz)
3.2. Əvəzlilik	<ul style="list-style-type: none"> • Şəxs əvəzlilikləri Personalpronomen adlıq halda • Mənsubiyyət əvəzlilikləri Possesivpronomen; • Sual əvəzlilikləri • Fragepronomen; • İşarə əvəzlilikləri • Demonstrativpronomen; 	<ul style="list-style-type: none"> • Şəxs əvəzlilikləri Personalpronomen adlıq halda • Mənsubiyyət əvəzlilikləri Possesivpronomen • Sual əvəzlilikləri Fragepronomen; • İşarə əvəzlilikləri Demonstrativpronomen • • Şəxssiz əvəzlilik es; • Qeyri-müəyyənlilik əvəzliliklər Indefinita; • Qarşılıqlı əvəzliliklər Reflexivpronomen; • Müraciət əvəzlilikləri Relativpronomen;

3.3. Sifət	<ul style="list-style-type: none"> • Cümlədə sifət: Das Buch ist interessant; 	<ul style="list-style-type: none"> • Sifətin müqayisə dərəcələri: der Positiv; der Komparativ; der Superlativ; • Müəyyənlik artikli ilə birlikdə sifətin hallanması (Nominativ\Akkusativ; ¹Dativ, Genitiv); • Qeyri-müəyyənlik artikli ilə birlikdə sifətin hallanması (Nominativ\Akkusativ;¹ Dativ; Genitiv); • Sifətin artiklsiz hallanması (Nominativ\Akkusativ;¹ Dativ, Genitiv); • Sifətin müqayisəsi • so+Adjektiv+wie;
Say	<ul style="list-style-type: none"> • Miqdar sayı Kardinalzahlen; 	<ul style="list-style-type: none"> • Sıra sayı Ordinalzahlen; • Tarix das Datum;
Sözünü	<ul style="list-style-type: none"> • in (im); auf; an; 	<ul style="list-style-type: none"> • Zaman ifadə edən sözünü Präpositionen mit Zeitangaben: um, an, in, vor, nach, bis, von, zwischen; • Yönlük və təsirlik hallarının ümumi sözünü Wechselpräpositionen: in, an, auf, über, unter, vor, hinten, neben, zwischen; • Təsirlik halının önlükləri Präpositionen mit Akkusativ:bis, durch, für, ohne, gegen, um; • Yönlük halının önlükləri Präpositionen mit Dativ: mit, zu, nach,bei, an, auf, in, von, aus; • Artiklin önlüklə birləşməsi
Fel	<ul style="list-style-type: none"> • İndiki zaman Präsens; • sein da haben köməkçi fellər • Felin inkarı: nicht; 	<ul style="list-style-type: none"> • Felin kökü və sonu Verbstamm und Verbendung; • Zəif, güclü, qarışıq, köməkçi (sein/haben), modal (können; dürfen; müssen; sollen; mögen (mag); wollen), dəyişən, ön şəkilçili və düzəltmə (ön şəkilçili) fellər və onların təsrifi • Felin əsas formaları • Keçmiş zaman Präsens • Keçmiş zaman Präteritum² • Keçmiş nəql zamanı Perfekt;² • Əmr forması Imperativ

Zərf	<ul style="list-style-type: none"> • Zərf cümlədə: Der Junge läuft schnell. 	<ul style="list-style-type: none"> • Yer, vəziyyət və zaman zərfləri Adverbien des Ortes, der Art und Weise, der Zeit; • Zərflərin müqayisə dərəcələri Komparation der Adverbien;
Bağlayıcı	<ul style="list-style-type: none"> • und; aber; oder; 	<ul style="list-style-type: none"> • daß; weil; wenn; als;
Ədat	<ul style="list-style-type: none"> • ja; nein; nicht; noch; nur; auch; doch; 	<ul style="list-style-type: none"> • ganz; gar;mal; denn; einfach; bestimmt;
Mürəkkəb sözün yaranması	<ul style="list-style-type: none"> • Düzəltmə sözlər Komposita (die Schule+die Tasche=die Schultasche); 	<ul style="list-style-type: none"> • Düzəltmə söz Komposita; • -in, un-, -isch ön şəkilçilər və sonluq şəkilçilər • -er\-erin;-e\-in şəkilçilər • -ich, -ig, -ung şəkilçilər
Cümlə	<ul style="list-style-type: none"> • Nəqli cümlə: die Aussage; • Sual cümləsi die Wortfrage (W-Frage); • Sual sözündən ibarət olmayan cümlə die Satzfrage (Ja\Nein-Fragen); 	<ul style="list-style-type: none"> • Təsdiq cümləsi: die Aussage; • Sual cümləsi die Wortfrage (W-Frage) • Sual sözündən ibarət olmayan cümlə die Satzfrage (Ja\Nein-Fragen) • Əmr cümləsi der Imperativsatz • Baş və ikincidərəcəli cümlələr Hauptsatz und Nebensatz • daß bağlayıcı tabeli cümlə • weil bağlayıcı tabeli cümlə • wenn bağlayıcı tabeli cümlə • als bağlayıcı tabeli cümlə

¹ İsim/sifətin hallarını tədris etdikdə 4 haldan əvvəlcə adlıq və təsirlik **Nominativ/Akkusativ** hallarının tədrisi bir yerdə, sonra yönlük **Dativ**, ən sonda isə yiyəlik hal **Genitiv-in** tədris edilməsi tövsiyyə olunur.

² Baxmayaraq ki, verilən tədris planında metodika məsələləri təhlil olunmur, təhsilin müasir kommunikasiya metodlarını nəzərə almaqla keçmiş nəqli **Perfekt** zamanı keçmiş **Präteritum** – dan əvvəlcə tədris etmək olar/məsləhət görülür.

4. Fonetika

- Sözün vurğusu
- Cümlənin vurğusu
- İntonasiya: ucalan, azalan, dəyişməyən
- Səs – hərf – diftonq
- Uzun və qısa saitlər
- Samitlər: **b,d,g,z** və **p,t,k,s**

- Cümlənin vurğuları **Hauptakzent**, **Nebenakzent**
- Sual cümləsinin intonasiyası
- Düzəltmə sözün **Komposita** vurğusu
- Nöqtəli hərflər **öä, ü, ö**
- **ch, sch, st, sp, ck**
- **ng** və burun səsi **n**
- **ng**“ **nk** kimi
- **ch** **ich** və **ach** kimi
- Cingildəyən **r**
- **h** sait səs kimi
- **eu, ei, äu**

5. Orfoqrafiya

- Əlifba: hərflər
- Punktüasiya qaydaları
- **ß** sözün ortasında və ya sonunda
- **s, ss** və **ß**
- ikiqat samitlər
- **v** **f** kimi
- **i** – **ie, ih, ieh**
- **ich** və **ig** sonluqları
- Xüsusi hallar: **Mai, Kaiser . . .**
- **ph** **f** kimi
- İngilisdilli və fransızdilli sözlər (məs. **Jeans, Baby, Café** və sairə)

6. Sosial mədəni və mədəni mövzu

Şagirdlər xarici dildə bilik səviyyələrini artırana qədər verilən informasiyanı ana dilində ifadə edə bilirlər.

Sosial mədəniyyət və mədəniyyətin mövzusu	I-II səviyyə	III-IV səviyyə
	<ul style="list-style-type: none"> • Bayramlar və şənlikləri: bir neçə bayram, onların xüsusiyyətləri, dekorasiyalar, ənənəvi yeməklər, personajlar və s. • Süfrə: yemək rejimi, alman (almandilli) yeniyetmənin tipik yeməyi, bir neçə tipik yeməklərin sadalanması və sairə • Xidmət: nəqliyyat növləri, ictimai toplantı yerləri • Asudə vaxt/əyləncə/istirahət: bir neçə ənənəvi uşaq oyunları və qaydaları, uşaq mahnıları və şerlər • İbtidai məktəb: dərslər, tədris müddəti, məktəb həftəsi və gündəlik cədvəl, tətilərin vaxtı və sayı • Səsi yamsılamaq (onomatopeya) heyvanlar, adi səs-küy (quqquluqu, bax, tıq-tıq) • Xüsusi adlar və kiçiltmə formaları • Dövlət simvolları: bayraq • Paytaxt və onun bir neçə diqqətəlayiq yerləri • Almandilli ölkələr və onların paytaxtları: Almaniya, Avstriya, İsveçrə (almandilli hissə) 	<ul style="list-style-type: none"> • Yeniyetmələrin həyat tərzi: günün rejimi, asudə vaxt/əyləncə, istirahət; ictimai həyatda iştirak, münasibətlər; maraqlar; yeniyetmələr jurnalı/verilişləri; mədəni/elmi uşaq mərkəzləri və sairə; • Almandilli ölkələr haqqında coğrafi məlumatlar • Almaniyanın siyasi qurumu haqqında ümumi məlumatlar • Bir neçə tarixi hadisə • Regional xüsusiyyətlər • Bir neçə böyük şəhərlər, çaylar və federal torpaq • Uşaq əsərləri, nağıllar, təmsillər və əfsanələr • Almandilli aləmin məşhur insanları: bir neçə tarixi şəxsiyyət, incəsənət xadimi, idmançı, siyasətçi • Alman-gürcü münasibətlərdən məlumatlar

Alman dili üzrə proqramın məzmunu

Baza və orta pillənin I və II səviyyələri üçün

Panorama

1. Danışiq funksiyaları (intensiyalar)

2. Leksika

3. Qrammatika

4. Sosial mədəni və mədəni mövzu

1. Danışiq funksiyaları (intensiyalar)

1.1 Sosial əlaqələrin möhkəmlənməsi

1.2 İnformasiya mübadiləsi

1.3. Təsvir/xarakterizə etmək

1.4. Zövqün ifadə edilməsi

1.5. Qiymətləndirmə

1.6. Ehtiyacların/arzuların ifadə edilməsi

1.7 Hisslərin, emosiyaların ifadə edilməsi

1.8. Duyğuların ifadə edilməsi

1.9. Zamanda istiqamətlənmə

1.10 Məkanda istiqamətlənmə

1.11. Məntiqi əlaqələrin ifadə edilməsi

1.12. İcazə/öhdəlik, qadağa

1.13 Sınıf otağında interaksiya

1.14. Başqa-başqa

1. Danışiq funksiyaları (intensiyalar)

Rubrika	Linqvistik realizasiyanın nümunələri
1.1 Sosial əlaqələrin möhkəmlənməsi	
Salamlamaq	<ul style="list-style-type: none"> • Guten Tag! • Hallo! • Guten Morgen!/Morgen! • Tag! • Guten Abend!
Sağollaşmaq	<ul style="list-style-type: none"> • Auf Wiedersehen! • Tschüs! • Wiedersehen! • Bis morgen! • Gute Nacht! • Mach's gut!
Hal-əhval tutmaq	<ul style="list-style-type: none"> • Wie geht's? • (Danke)Gut! • Wie geht es dir? • Es geht. • Mir geht es gut\schlecht.
Nəzakətli müraciət	<ul style="list-style-type: none"> • Bitte, . . . • Herr... • Frau... • Was möchten Sie?
Təklif etmək	<ul style="list-style-type: none"> • Trinkst du (vielleicht) eine Cola? • Spielst du mit? • Wollen wir ins Kino gehen? • Komm, wir spielen Karten! • Hast du Lust auf Kuchen? • Kommst du mit?
Üzr istəmək	<ol style="list-style-type: none"> 1. Entschuldigung! 2. Verzeihung! 3. Entschuldigen Sie, bitte!

Təşəkkür etmək	<ol style="list-style-type: none"> 4. Danke!/Danke schön! 5. Vielen Dank! 6. Nichts zu danken! 7. Danke sehr! 8. Keine Ursache!
Təbrik/ xoş arzular ifadə etmək	<ol style="list-style-type: none"> 9. Frohe Weihnachten! 10. Ein Glückliches Neues Jahr! 16. Schlaf schön\gut! 17. Frohe Ostern! 18. Alles Gute zu... 19. Gute Besserung! 20. Herzlichen Glückwunsch zum Geburtstag! 11. Viel Spaß! 21. Schönes Wochenende!
Həvəsləndirmək/tərifləmək	<ul style="list-style-type: none"> • Gut! • Sehr gut! • Warum nicht?! • Schon besser! • Prima!/Super!/Cool! • Ausgezeichnet! • Toll! • Geil!
Süfrə arxasında interaksiya	<ul style="list-style-type: none"> • Guten Appetit! • Etwas mehr, bitte! • Lecker! • Schmeckt's? • Greif zu! • Möchtest du noch...? • Haben Sie schon bestellt\gewählt? • Herr Ober! • Bitte die Speisekarte!

Telefonla söhbət	<ul style="list-style-type: none"> • Hallo! • Hier Christian Maurer! • Kann ich, bitte (mit) Erika sprechen? • Ich sage ihm\ihr Bescheid! • Ruf (rufen Sie) später an. <p>12. Auf Wiederhören!</p>
Razılaşmaq, etiraz etmək	<ul style="list-style-type: none"> • Ja/Ja, bitte/Ja, gut. • Nein/Nein, danke. • Ja, gerne/Ja, klar. • Doch. • Na gut. • Gar nicht! • Ok. • Na ja!/Na gut. • Nein, tut mir Leid. • Ach ja!
Sakitləşdirmək	<ul style="list-style-type: none"> • Macht nichts! • Kein Problem! • Keine Sorge!
Xəbərdarlıq etmək	<p>13. Vorsicht!</p> <ul style="list-style-type: none"> • Pass auf! <p>14. Achtung!</p>
1.2. İnformasiya mübadiləsi	
Şəxsi göstəricilər barədə : adı, soyadı, yaşı, ünvan, telefon nömrəsi, təvəllüdü	<ul style="list-style-type: none"> • Wie heißt du ? • Ich heiße Paul! • Wie alt bist du? • Ich bin neun (Jahre alt). • Woher kommst du? • Ich komme aus... • Ich wohne in der Kirchenstraße. • Ich wohne in Berlin. • Meine Telefonnummer ist... • Wann hast du Geburtstag? • Am 20.Mai.

İnsanın/əşyanın eyniləşdirilməsi	<ul style="list-style-type: none"> • Wer ist das • Das ist ein Junge. • Was ist das? • Das ist ein Heft.
Sağlamlıq haqqında	<ul style="list-style-type: none"> • Was fehlt dir? • Was tut dir weh? • Ich habe Fieber. • Mir tut der Kopf weh. • Ich bin krank. • Ich habe Bauchschmerzen.
Fəaliyyət haqqında	<ul style="list-style-type: none"> • Was machst du? • Ich schwimme. • Wir machen die Aufgaben. • Tue das nicht! • Wie macht man das?
Hava haqqında	<ul style="list-style-type: none"> • Wie ist das Wetter heute? • Es regnet/schneit. • Die Sonne scheint. • Ist es heute windig\neblig. . . ?
Ticarət obyektində interaksiya	<ul style="list-style-type: none"> • Was kostet . . ? • Wieviel kostet. . ? • Bitte, ein Kilo. . . ? • Wiegt das ein Pfund? • Wünschen Sie ... ? • Wieviel macht das? • Das ist preiswert\günstig!
1.3. Təsvir/xarakterizə etmək	
İnsanın xarici görünüşü	<ul style="list-style-type: none"> • Peter ist blond. • Heike ist hübsch. • Er hat blaue Augen. • Sie hat schwarzes Haar.

İnsanın xasiyyəti	<ul style="list-style-type: none"> • Ist Peter nett? • Paul ist frech. • Er ist langweilig. • Sie ist höflich.
Əşyanın təsviri	<ul style="list-style-type: none"> • Das Haus ist groß. • Der Hof ist klein. • Wie ist das Zimmer? • Das Zimmer ist hell. • Die Jacke ist braun. • Mein Fahrrad ist kaputt. • Der Teppich ist bunt. • Das Gebäude ist hoch\nniedrig.
1.4. Zövqün ifadə edilməsi	
Zövqün ifadə edilməsi	<ul style="list-style-type: none"> • Ich mag Tiere. • Ich liebe meine Eltern. • Das mag ich gar nicht. • Das ist mein Lieblingsbuch. • Ich hasse es. • Er trinkt lieber Cola. • Am liebsten esse ich Kuchen.
1.5. Qiymətləndirmə	
Müsbət/mənfi	<ul style="list-style-type: none"> • Richtig! • Falsch! • Stimmt! • Stimmt nicht! • Völlig richtig! • Du hast recht.
1.6. Ehtiyacların, tələblərin, arzuların ifadə edilməsi	
Ehtiyacların, tələblərin, arzuların ifadə edilməsi	<ul style="list-style-type: none"> • Ich brauche Hustentropfen. • Wir wollen heute ins Kino! • Ich möchte eine Tasse Tee, bitte!

1.7. Hisslərin, emosional reaksiyaların ifadə edilməsi	
Sevinc	<ul style="list-style-type: none"> • Wie schön! • Wunderbar! • Das ist ja toll!
Acıqlanmaq/narazılıq	<ul style="list-style-type: none"> • Blödsinn! • Dummes Zeug! • Furchtbar! • Schrecklich! • Na so was! • Was soll das? • Auf keinen Fall! • Bist du verrückt?
Təəccüb	<ul style="list-style-type: none"> • Warum? • Wirklich? • Wieso. .? • Echt? • Ehrlich? • Unmöglich!
Təəssüb	<ul style="list-style-type: none"> • Schade! • Tut mir Leid! • Leider. . . • Schade, daß. . .
Maraq	<ul style="list-style-type: none"> • Das ist interessant. • Das interessiert mich. • Ich interessiere mich für...
Ləqeydlik	<ul style="list-style-type: none"> • Ich habe keine Lust. • Das ist mir egal. • Das interessiert mich nicht.

1.8. Duyğuların ifadə edilməsi	<ul style="list-style-type: none"> • Ich bin müde. • Ich habe Hunger\Durst. • Mir ist es kalt\schlecht\ gemütlich.
1.9. Zamanda istiqamətlənmə	
Zamanda lokalizasiya	<ul style="list-style-type: none"> • Wie spät ist es? • Wieviel Uhr ist es? • Es ist halb acht. • Es ist genau elf. • Es ist Viertel vor\nach sieben. • Um wieviel Uhr kommt der Bus? • Gleich! • Moment (mal)! • Welcher Tag ist heute? • Was haben wir heute? • Heute ist der 1. Januar. • Am Samstag fahren wir weg. • Im März beginnt der Frühling. • Plötzlich... • Nachmittags gehen wir spazieren. • Sonntags sind wir alle frei. • Am Vormittag trinken wir zusammen Tee. • Das wollte ich gerade sagen. • Einen Augenblick, bitte!
Xronologiya	<ul style="list-style-type: none"> • Nach dem Regen scheint die Sonne. • Endlich bist du da. • Die kommende (nächste) Woche fangen die Ferien an; • Vor dem Mittagessen wäscht man die Hände. • Am nächsten Tag schreiben wir eine Mathearbeit;
Tezlik	<ul style="list-style-type: none"> • Wie oft spielst du Fußball? • Es regnet selten. • Manchmal geht er spazieren. • Ab und zu ruft sie mich an.

Müddət	<ul style="list-style-type: none"> • Wie lange dauert das Konzert? • Bleibst du lange daheim?
1.10. Məkanda istiqamətlənmə	
Yer	<ul style="list-style-type: none"> • Hier! • Da! • Dort. • Rechts\links. • Oben\unten. • Vorn\hinten. • Wo ist die Tasche? • Wo liegt das Rathaus, bitte? • Geradeaus und rechts.
Istiqamət	<ul style="list-style-type: none"> • Hierher! • Wohin fährt der Bus? • Nach vorne. • Nach hinten. • Fahren Sie die Straße entlang! • Biegen Sie um die Ecke!
1.11. Məntiqi əlaqələrin ifadə edilməsi	
Səbəb/nəticə/əks-mövqe	<ul style="list-style-type: none"> • Es ist kühl, aber nicht kalt. • Ich esse, weil ich Hunger habe.
1.12. İcazə, öhdəlik, qadağa	
	<ul style="list-style-type: none"> • Darf ich anfangen? • Wir müssen uns beeilen. • Du darfst Eis essen. • Das darf man nicht! • Rauchen verboten! • Soll ich anfangen?
1.13. Sınıf otağında interaksiya	

Müəllimin təlimatları, şagirdin müraciəti/sualları

- Wer fehlt?
- Du bist dran!
- Bist du fertig?
- Wie, bitte?
- Noch einmal, bitte!
- Hör, bitte, auf!
- Hör zu!
- Das weiß ich!
- Ich kann. . .
- Ich verstehe nicht!
- Sprich, bitte, lauter!
- Setz dich!
- Nimm Platz!
- Setzt euch!
- Das kann ich!
- Hilf mir, bitte!
- Ergänze, bitte...
- Bist du so weit?
- Ist das korrekt?
- Keine Ahnung!
- Kann jemand helfen?
- Wiederholen Sie, bitte!
- Wie schreibt man das?
- Wie sagt man...?

1.14.Başqa-başqa

- Was ist los?
- Also. . .
- Na also!
- Alles klar!
- Nicht wahr?
- Gott sei Dank!

2. Leksika

2.1. İnsan

2.2. İnsanın ətrafı

2.3. Gündəlik fəallıqlar

2.4. İnsanın səmtləşməsi

2.5. Bayramlar və şənliklər

Rubrika	Nümunələr
2.1. İnsan	
Bədən	das Gesicht; die Stirn; das Auge; die Nase, das Ohr; die Wange; der Mund; die Lippe; der Zahn; das Haar; der Rücken; die Schulter; die Brust; der Arm; die Hand; der Finger; der Bauch; das Bein; der Fuß;
Xarici görünüş	hübsch; schön; komisch; groß; klein; dick; kräftig; schlank; stark; schwach; blaue\schwarze\grüne Augen haben; Brille tragen; glattes\lockiges\ blondes\ rotes\ braunes\schwarzes\ Haar haben;
Xasiyyət	klug; dumm; faul; nett; frech; böse; lustig; höflich; unhöflich; mutig; schüchtern; vorsichtig; ruhig; freudig; gut gelaunt; ärgerlich; unterschiedlich; ähnlich;
Paltar/aksesuar	das Kleid; das Hemd; der Rock; die Bluse; die Hose; die Jeans; die Schuhe; die Tasche; der Anzug; die Weste; die Jacke; der Mantel; der Regenmantel; der Gürtel; die Mütze; der Knopf; der Schmuck; die Kette; die Halskette; der Ring; das Armband; der Ohrring;
Gigiyena	die Seife; das Handtuch; die Zahnpasta; die Zahnbürste; das Waschbecken; die Dusche; der Kamm; der Fön; der Rasierer; der Spiegel; das Parfüm; der Lippenstift;
Sağlamlıq/xəstəlik	der Arzt; das Fieber; der Schnupfen; der Husten; das Rezept; die Arznei; das Krankenhaus; die Wunde; der Unfall; der Verletzte; der Chirurg; die Krankenschwester; der Verband;
Emosional reaksiyalar	lachen; weinen; gefallen; lieben; mögen (mag); lächeln; Lust haben; gern haben; sich freuen; enttäuscht sein;
2.2.İnsanın ətrafı	
İnsanlar	der Junge; das Mädchen; das Baby; das Kind; der Mann; der Herr; die Frau; der Nachbar; die –in; der Freund; die –in;

Ailə, qohumlar	die Mutter; der Vater; die Eltern; der Bruder; die Schwester; die Großmutter; der Großvater; der Ehemann; die Ehefrau; die Oma; der Opa; der Onkel; die Tante; die Kusine; der Neffe;
Heyvanlar aləmi	das Tier; der Hund; die Katze; das Pferd; der Esel; die Kuh; die Gans; die Ente; der Vogel; der Wolf; der Hase; der Igel; der Löwe; der Affe; der Elefant; der Bär; der Pinguin; der Adler; das Krokodil; die Eidechse; die Schlange; die Schildkröte; der Frosch; die Mücke; die Spinne; die Ameise; der Käfer;
Nağillər aləmi və oyuncaqlar	der Ball; die Puppe; der Teddybär; die Spielkiste; das Märchen; die Sage; der Gnom; der König; die –in; der Prinz; die -in; der Zauberer; die Fee; der Elf; die Hexe;
Təbiət	der Himmel; die Sonne; der Mond; der Stern; der Baum; die Blume; das Meer; der Fluß; der Bach; der See; der Wald; das Blatt; das Gras; das Feld; der Berg; die Wiese;
Təbiət hadisələri	das Wetter; der Regen; der Donner; der Blitz; die Wolke; der Regenbogen; die Hitze; regnen; scheinen; der Frost; der Schnee; der Schneemann; der Nebel; der Wind; das Wetterbericht; schneien; frieren; tauen;
Yer kürəsi (coğrafiya)	georgisch; deutsch; Deutschland; Georgien; Österreich; die Schweiz; Berlin; Wien; die Welt; das Land; der Erdteil; Europa; Afrika; Australien; Nordamerika; Südamerika; Donau; der Deutsche; der Georgier; der Franzose; die Wüste; der Äquator; der Dschungel; der Nordpol; der Südpol; Japan; China; Kanada; Frankreich; die USA; die Niederlande;
Şəhər	die Stadt; die Straße; das Gebäude; das Rathaus; der Dom; die Kirche; der Platz; das Denkmal; die Brücke; die Großstadt; der Stadtteil; der Marktplatz; der Bürgersteig; die Ampel; die Unterführung; die Fußgängerzone; die Fabrik;
Şəhər	das Dorf; der Garten; der Bauer; die Bäuerin; die Landschaft; der Weg; die Wiese; der Bauernhof; der Weinberg; das Getreide; der Apfelbaum; das Blumenbeet; das Gemüsebeet; die Mauer; die Scheune; die Mühle;
Yaşayış yeri	das Haus; die Wohnung; das Zimmer; die Wand; die Tür; das Fenster; der Fußboden; die Treppe; der Aufzug; die Küche; das Badezimmer; die Toilette; das Schlafzimmer; der Keller; die Garage; der Dachboden;

Məişət əşyaları	das Bild; die Uhr; der Stuhl; der Tisch; der Sessel; das Sofa; das Bett; der Schrank; die Lampe; die Glühbirne; der Teppich; der Vorhang; der Fernseher; der Topf; die Pfanne; das Geschirr; das Besteck; der Besen; der Heizkörper; der Computer;
Məktəb/məktəb işçiləri	die Schule; der Schüler; die Schülerin; der Lehrer; die Lehrerin; der Mitschüler; das Klassenzimmer; das Schuljahr; der Unterricht; die Pause; der Pausenhof; die Turnhalle; das Schwimmbad; die Ferien; die Osterferien; die Sommerferien; der Ausflug; das Ferienlager;
Məktəb əşyaları	das Buch; das Heft; die Tafel; die Kreide; der Bleistift; die Schultasche; das Etui; das Lineal; der Kugelschreiber;
Dərs fənləri	Deutsch; Georgisch; Mathematik(Mathe); Musik; das Fach; Geschichte; Erdkunde; Sport; die Sprache; das Alphabet; das Wort; der Satz; die Grammatik; die Übung;
Ticarət obyektləri/işçilər	der Laden; das Geschäft; der Markt; der Supermarkt; das Kaufhaus; die Apotheke; der Blumenladen; die Buchhandlung; die Boutique; das Kaufhaus; das Geld; die Theke; die Kasse; der Kassierer; die -in; der Verkäufer; die -in; die Flasche; die Dose; die Packung; das Sonderangebot;
Ərzaq	das Brot; das Wasser; der Tee; der Käse; die Pizza; der Saft; das Fleisch; der Schinken; das Kotelett; der Fisch; die Wurst; das Würstchen; die Salami; die Cola; der Quark; die Butter; das Ei; die Milch; das Gemüse; die Kartoffel; die Tomate; die Zwiebel; das Obst; der Apfel; die Kirsche; die Banane; die Pflaume; die Erdbeere; das Öl; der Pfeffer; das Mehl; der Senf; der Zucker; der Honig; das Mehl; der Essig; die Sahne; der Kaffee;
Yemək və yemək obyektləri	der Teller; das Messer; die Gabel; der Löffel; die Serviette; das Glas; die Teekanne; die Tischdecke; das Frühstück; das Mittagessen; das Abendessen; die Suppe; der Braten; der Kuchen; die Vorspeise; das Hauptgericht; die Nachspeise; das Cafe; das Restaurant; die Speisekarte; die Vorspeise; das Hauptgericht; die Nachspeise; das Getränk; der Kellner (der Ober); das Trinkgeld;
Poçt/işçilər	das Postamt; die Post; der Brief; der Briefumschlag; der Briefträger; der Briefkasten; die Adresse; die Postleitzahl; die Briefmarke;

Mədəni obyektlər/işçilər	der Park; das Karusell; die Rutschbahn; die Schaukel; das Picknick; der Zoo; der Käfig; der Zoowärter; das Kino; die Eintrittskarte; die Leinwand; der Film; der Zeichentrickfilm; der Schauspieler; der Star; der Regisseur; das Theater; die Bühne; das Theaterstück; die Oper; der Sänger; das Ballett; die Disco; der Disc-Jockey; die Tanzfläche;
2.3. Gündəlik fəallıqlar	
Evdə və çöldə	sein; haben; machen; wohnen; essen; trinken; gehen; laufen; rennen; leben; schlafen; sitzen; liegen; stehen; kochen; suchen; kaufen; verkaufen; einkaufen; anbieten; wiegen; zahlen; tragen; träumen sich setzen; sich hinlegen; aufstehen; sich waschen; sich duschen; baden; sich anziehen/ausziehen; sich befinden; legen; helfen; telefonieren; anrufen; auflegen; wählen; sich melden; treffen; warten; bestellen; wünschen; bezahlen;
Səyahət	fahren; fliegen; reisen; bremsen; halten; überholen; parken; sich beeilen; sich verspäten; abfahren; abholen; einsteigen; aussteigen; umsteigen; reservieren; sich beeilen; starten; landen; überholen;
Məktəbdə	lernen; lesen; schreiben; sprechen; hören; sagen; geben; nehmen; fragen; antworten; rechnen; denken; erzählen; unterrichten; sich interessieren; sich erinnern; studieren;
İdman	turnen; werfen; fangen; Sport treiben; Fußball spielen; ein Tor schießen; Tennis spielen; schwimmen; tauchen; Schi (Ski) laufen (fahren); Schlittschuh laufen; am Wettbewerb teilnehmen; gewinnen; verlieren;
İstirahət və əyləncə	spielen; Musik hören; basteln; singen; tanzen; fernsehen; fotografieren; Karten spielen; Schach spielen; Klavier spielen; sich verstecken; bauen; reparieren; nähen; stricken; Zeit verbringen; Spaß haben; klatschen; sich unterhalten; sich amüsieren;
2.4. Oriyentirlər	
Zaman	die Zeit; die Stunde; die Minute; die Sekunde; spät; früh; vor; nach; (ein/drei) Viertel; halb; heute; morgen; gestern; vorgestern; übermorgen; damals; heutzutage; damals; heutzutage; die Vergangenheit; die Gegenwart; die Zukunft;
Fəsilələr	der Winter; der Frühling; der Herbst; der Sommer; der Kalender; das Jahr; der Monat;

Aylar	Januar; Februar; März; April; Mai; Juni; Juli; August; September; Oktober; November; Dezember;
Həftənin günləri	die Woche; das Wochenende; Montag; Dienstag; Mittwoch; Donnerstag; Freitag; Samstag; Sonntag;
Gecə/gündüz	der Tag; die Nacht; der Morgen; der Abend; der Mittag; der Nachmittag; die Mitternacht;
Ölkənin tərəfləri	der Norden; der Süden; der Osten; der Westen; nördlich; südlich; westlich; östlich;
Yerləşmə	In; rechts; links; auf; an; oben; unten; hinaus; neben;
Əlamətlər	gut; schlecht; alt; neu; offen; geschlossen; voll; leer; allein; zusammen; frisch; sauber; schmutzig; klar; modisch; altmodisch; hart; weich; bitter; köstlich; billig; preiswert; süß; lecker; sauer; gemütlich; bequem; langweilig; interessant;
Rənglər	die Farbe; weiß; schwarz; rot; gelb; blau; grün; grau; braun; rosa; lila; orange; dunkel; hell; leuchtend; gestreift; gepunktet; geblümt; kariert;
Kütlə, ölçü, miqdar, temperatur, tərkib	riesig; winzig; schwer; leicht; hoch; niedrig; rund; dreieckig; viereckig; eng; breit; heiß; warm; kalt; kühl; aus Holz; aus Plastik; aus Gold; aus Silber; aus Metall;
Say	viel; wenig; alles; nichts; mehr; bißchen; ganz; etwas;
Saylar	eins; zwei; drei; vier; fünf; sechs; sieben; acht; neun, zehn, elf, zwölf; dreizehn;...zwanzig; dreißig; vierzig;... einundzwanzig; zweiundzwanzig, neunzig; (ein)hundert; zweihundert; dreihundert. ... (ein)tausend; der erste; der zweite; der dritte; der zwanzigste; zweitausend...; zehntausend ...; achtzigtausend...; eine Million;
2.5. Bayramlar və şənliklər	
Bayramlar və şənliklər	Weihnachten; das Neujahr; der Advent; der Adventskranz; die Kerze; der Nikolaustag; das Fest; das Neujahr; der Silvester; der Neujahrstag; Weihnachten; der Heilige Abend; das Christkind; der Weihnachtsbaum; Ostern; der Osterhase; das Osterei; die Osterglocke; der Geburtstag; die Party; der Gast; die Torte; die Kerze; das Geschenk; der Zettel; die Heiligen Drei Könige; das Dreikönigslied; die Süßigkeit;

3. Qrammatika

3.2. Əvəzlik	<ul style="list-style-type: none"> • İsmi kişi, qadın və orta cinsi; • Müəyyənlik artikli: der, die, das; • Qeyri-müəyyənlik artikli: ein; • İsmi inkarı (inkar artikli): kein; • Sıfır artikli der Nullartikel • İsmi kiçiltmə formaları: “chen”\”lein” • Xüsusi adların hallanması (eləcə də von+Dativ forması) • Müəyyənlik artikli ilə hallandırılma (Nominativ\ Akkusativ; ¹ Dativ, Genitiv); • Qeyri-müəyyənlik artikli ilə hallanma (Nominativ\ Akkusativ;¹ Dativ, Genitiv); • Qeyri-müəyyənlik və inkar artikli ilə zəif hallanma (Nominativ\ Akkusativ; ¹ Dativ, Genitiv); • Xüsusi adların hallanması (eləcə də von+Dativ forması); • Cəm şəklinin yaranmasının əsas növləri • Pluralformen • Coğrafi adlar və onların artiklləri (məs. Frankreich; die Schweiz)
3.2. Əvəzlik	<ul style="list-style-type: none"> • Şəxs əvəzliləri Personalpronomen adlıq halda • Mənsubiyyət əvəzliləri Possesivpronomen • Sual əvəzliləri Fragepronomen; • İşarə əvəzliləri Demonstrativpronomen • Şəxssiz əvəzlik es; • Qeyri-müəyyən əvəzliləri Indefinita; • Qarşılıqlı əvəzlilər Reflexivpronomen; • Müraciət əvəzliləri Relativpronomen;
3.3. Sifət	<ul style="list-style-type: none"> • Sifətin müqayisə dərəcələri: der Positiv; der Komparativ; der Superlativ; • Müəyyənlik artikli ilə birlikdə sifətin hallanması (Nominativ\ Akkusativ; ¹ Dativ, Genitiv); • Qeyri-müəyyənlik artikli ilə birlikdə sifətin hallanması (Nominativ\ Akkusativ;¹ Dativ; Genitiv); • Sifətin artiklsiz hallanması (Nominativ\ Akkusativ;¹ Dativ, Genitiv); • Sifətin müqayisəsi • so+Adjektiv+wie;

3.4. Say	<ul style="list-style-type: none"> • Miqdar sayı Kardinalzahlen • Sıra sayı Ordinalzahlen; • Tarix das Datum;
3.5. Sözlüğü	<ul style="list-style-type: none"> • Zaman ifadə edən önlüklər Präpositionen mit Zeitangaben: um, an, in, vor, nach, bis, von, zwischen; • Yönlük və təsirlik hallarının ümumi önlükləri Wechselpräpositionen: in, an, auf, über, unter, vor, hinten, neben, zwischen; • Təsirlik halının önlükləri Präpositionen mit Akkusativ: bis, durch, für, ohne, gegen, um; • Yönlük halının önlükləri Präpositionen mit Dativ: mit, zu, nach, bei, an, auf, in, von, aus; • Artiklin önlüklə birləşməsi
3.6. Fel	<ul style="list-style-type: none"> • İndiki zaman Präsens; • sein da haben köməkçi fellər • Felin inkarı: nicht; • Felin kökü və sonu Verbstamm und Verbendung; • Zəif, güclü, qarışıq, köməkçi (sein/haben), modal (können; dürfen; müssen; sollen; mögen (mag); wollen), dəyişən, ön şəkilçili və düzəltmə (ön şəkilçili) fellər və onların təsrifi • Felin əsas formaları • İndiki zaman Präsens • Keçmiş zaman Präteritum² • Keçmiş nəql zamanı Perfekt²; • Əmr forması Imperativ
3.7. Zərf	<ul style="list-style-type: none"> • Yer, vəziyyət və zaman zərfləri Adverbien des Ortes, der Art und Weise, der Zeit; • Zərflərin müqayisə dərəcələri Komparation der Adverbien;
3.8. Bağlayıcı	<ul style="list-style-type: none"> • und; aber; oder; daß; weil; wenn; als;
3.9. Ədat	<ul style="list-style-type: none"> • ja; nein; nicht; noch; nur; auch; doch; ganz; gar; mal; denn; einfach; bestimmt;

3.10. Mürəkkəb sözün yaranması	<ul style="list-style-type: none"> • Düzəltmə söz Komposita; • - in, un-, -isch ön şəkilçilər və sonluq şəkilçiləri • - er\-erin;-e\-in şəkilçilər • - ich, -ig, -ung şəkilçilər
3.11. Cümlə	<ul style="list-style-type: none"> • Təsdiq cümləsi: die Aussage; • Sual cümləsi die Wortfrage (W-Frage) ; • Sual sözündən ibarət olmayan cümlə die Satzfrage (Ja\ Nein-Fragen); • Əmr cümləsi der Imperativsatz; • Baş və ikincidərəcəli cümlələr Hauptsatz und Nebensatz; • daß bağlayıcı tabeli cümlə • weil bağlayıcı tabeli cümlə • wenn bağlayıcı tabeli cümlə • als bağlayıcı tabeli cümlə

Sosial-mədəni və mədəni mövzu

- **Bayramlar və şənlikləri:** bir neçə bayram, onların xüsusiyyətləri, dekorasiyalar, ənənəvi yeməklər, personajlar və s.
- **Süfrə:** yemək rejimi, alman (almandilli) yeniyetmənin tipik yeməti, bir neçə tipik yeməklərin sadalanması və sairə
- **Xidmət:** nəqliyyat növləri, ictimai toplantı yerləri
- **Asudə vaxt/əyləncə/istirahət:** bir neçə ənənəvi uşaq oyunları və qaydaları, uşaq mahnıları və şerlər
- **İbtidai məktəb:** dərslər, tədris müddəti, məktəb həftəsi və gündəlik cədvəl, tətillərin vaxtı və sayı
- **Səsi yamsılamaq (onomatopeya)** heyvanlar, adi səs-küy (quqqulu-qu, bax, tıq-tıq)
- **Xüsusi adlar və kiçiltmə formaları**
- **Dövlət simvolları:** bayraq
- **Paytaxt və bir neçə diqqətəlayiq yerləri**
- **Almandilli ölkələr və onların paytaxtları:** Almaniya, Avstriya, İsveçrə (almandilli hissə)
- **Yeniyetmələrin həyat tərzi:** günün rejimi, asudə vaxt/əyləncə, istirahət; ictimai həyatda iştirak, münasibətlər; maraqlar; yeniyetmələr jurnalı/verilişləri; mədəni/elmi uşaq mərkəzləri və sairə;
- **Almandilli ölkələr haqqında coğrafi məlumatlar**
- **Almaniyanın siyasi qurumu haqqında ümumi məlumatlar**
- **Bir neçə tarixi hadisə**

- **Regional xüsusiyyətlər**
- **Bir neçə böyük şəhərlər, çaylar və federal torpaq**
- **Uşaq əsərləri, nağıllar, təmsillər və əfsanələr**
- **Almandilli aləmin məşhur insanları:** bir neçə tarixi şəxsiyyət, inəsənət xadimi, idmançı, siyasətçi
- Alman-gürcü münasibətlərdən məlumatlar

Baza-orta pillənin III, IV, V, VI səviyyələri

Panorama

- 1. Danışiq funksiyaları (intensiyalar)**
- 2. Leksika**
- 3. Qrammatika**
- 4. Sosial mədəni və mədəni mövzu**

1. Danışiq funksiyaları (intensiyalar)

- 1.1 Sosial əlaqələrin möhkəmlənməsi
- 1.2 İnformasiya mübadiləsi
- 1.3. Təsvir/xarakterizə etmək
- 1.4. Zövqün ifadə edilməsi
- 1.5. Qiymətləndirmə
- 1.6. Ehtiyacların/arzulardan ifadə edilməsi
- 1.7 Hisslərin, emosiyaların ifadə edilməsi
- 1.8. Duyğuların ifadə edilməsi
- 1.9. Zamanda istiqamətlənmə
- 1.10 Məkanda istiqamətlənmə
- 1.11. Məntiqi əlaqələrin ifadə edilməsi
- 1.12. İcazə/öhdəlik, qadağa
- 1.13 Sinif otağında interaksiya
- 1.14. Başqa-başqa

1.1. Sosial əlaqələr	Nümunələr
Salamlaşmaq	<ul style="list-style-type: none"> • Hallo! • Guten Morgen (Morgen)! • Guten Tag (Tag)! • Guten Abend!
Sağollaşmaq	<ul style="list-style-type: none"> • Tschüs! • Auf Wiedersehen (Wiedersehen)! • Gute Nacht! • Bis morgen! • Bis bald!
Tanışlıq/təqdim etmək	<ul style="list-style-type: none"> • Wie heißt du? • Wie heißen Sie? • Wie ist dein (Ihr) Name? • Ist Bernard dein Vorname? • Bernard ist mein Nachname. • Entschuldigen Sie, bitte, wie ist Ihr Name, noch einmal? • Freut mich sehr (Sie kennenzulernen)!
Hal-əhval tutmaq	<ul style="list-style-type: none"> • Wie geht's? • (Danke)Gut! • Wie geht es dir/Ihnen? • Es geht. • Mir geht es gut/schlecht.
Nəzakətli müraciət	<ul style="list-style-type: none"> • Bitte, . . . • Herr. . . • Frau. . . • Was möchten Sie? • Was kann ich für Sie tun? • Ich hätte gerne...

Təklif etmək	<ul style="list-style-type: none"> • Wollen wir ins Kino gehen? • Komm, wir spielen Karten! • Trinkst du (vielleicht) eine Cola? • Hast du Lust auf Kuchen?
Üzr istəmək	<ul style="list-style-type: none"> • Entschuldigung! • Verzeihung! • Entschuldigen Sie, bitte!
Təşəkkür etmək	<ul style="list-style-type: none"> • Danke! • Danke schön!/Danke sehr! • Bitte schön! • Vielen Dank! • Nichts zu danken! • Danke für ...! • Keine Ursache! • Herzlichen Dank! • Ich danke dir (Ihnen)!
Təbrik/ xoş arzular ifadə etmək	<ul style="list-style-type: none"> • Frohe Weihnachten! • Ein Glückliches Neues Jahr! • Gute Reise! • Willkommen! • Frohe Ostern! • Schönes Wochenende! • Gute Besserung! • Alles Gute zum Geburtstag! • Herzlichen Glückwunsch zum Geburtstag! • Viel Spaß! /Viel Glück! /Viel Erfolg • Gleichfalls! • Ebenfalls!
Təklif etmək/dəvət etmək	<ul style="list-style-type: none"> • Wollen wir. . . ? • Darf ich dich (Sie) einladen? • Kommst du (vielleicht) vorbei? • Ich schlage vor, wir spielen Tennis!

Razılaşmaq/imtina etmək	<ul style="list-style-type: none"> • Ja/Ja, bitte. • Nein/Nein, danke. • Ja, gerne/Ja, klar. • Doch. • Na gut. • Gar nicht! • Na gut/Na ja! • Ok. • Gar nicht/ Geht nicht! • Sicher. • Also gut. • Nein, tut mir leid • Einverstanden! • Selbstverständlich!
Söz vermək	<ul style="list-style-type: none"> • Ich verspreche es dir. • Ich verspreche, daß ... • Das passiert nicht mehr.
Xəbərdarlıq etmək	<ul style="list-style-type: none"> • Vorsicht! • Sei vorsichtig! • Pass auf! • Achtung!
Sakitləşdirmək	<ul style="list-style-type: none"> • Das macht nichts! • Kein Problem! • Keine Sorge! • Keine Ursache! • Nicht schlimm! • Nimm dir Zeit!
Görüş təyin etmək	<ul style="list-style-type: none"> • Wo treffen wir uns? • Hast du einen Termin? • Wo ist der Treffpunkt?
Həvəsləndirmək/tərifləmək	<ul style="list-style-type: none"> • Gut!/Sehr gut! • Stimmt!/Stimmt nicht! • Falsch! • Richtig! • Warum nicht?

Süfrə arxasında interaksiya	<ul style="list-style-type: none"> • Guten Appetit! • Etwas mehr, bitte! • Lecker! • Schmeckt's? • Greif zu! • Haben Sie schon bestellt\gewählt? • Herr Ober! • Wünschen Sie noch ein Glas...? • Bitte die Speisekarte! • Bitte, die Rechnung! • Hat es Ihnen geschmeckt? • Was möchten Sie trinken? • Was wünschen Sie? • Getrennt oder zusammen?
Sifariş etmək	<ul style="list-style-type: none"> • Darf ich für heute Abend einen Tisch reservieren? • Alles ausgebucht! • Möchten Sie ... reservieren?
Səyahət zamanı interaksiya	<ul style="list-style-type: none"> • Bitte anschnallen! • Fahren Sie, bitte, geradeaus und dann rechts! • Wo liegt die nächste Haltestelle? • Wann fährt der Zug ab? • Darf ich ihre Fahrkarte sehen? • Der Zug ist aber pünktlich! • Darf ich Ihren Paß sehen? • Das ist meine Bordkarte. • Ich habe nichts zu verzollen! • Wir müssen uns beeilen!
Ticarət obyektində interaksiya	<ul style="list-style-type: none"> • Was kostet . .? Wieviel kostet? • Was wünschen Sie? • Welche Größe brauchen Sie? • Das ist aber preiswert\günstig! • Wieviel kostet. . ? • Bitte, ein Kilo. . .? • Wiegt das ein Pfund? • Wieviel macht das? • Das ist ja teuer! • Sonst noch etwas?

Yazışmaq (müraciət, sağollaşma klişeləri)	<ul style="list-style-type: none"> • Liebe(r). . . • Mit freundlichen Grüßen. . . • Herzliche Grüße. . . • Dein\Deine. . • Sehr geehrte(r) Frau\Herr... • Sehr geehrte Damen und Herren.
Mövqeni ifadə etmək/ başqasının fikri ilə bölüşmək və ya bölüşməmək	<ul style="list-style-type: none"> • Meiner Meinung nach... • Das finde ich (nicht) wichtig. • Da bin ich nicht einverstanden. • Das ist bißchen anders. • Es sieht so aus, daß. . . • Sagen wir mal so, . . . • Das kann ich nicht akzeptieren.
Qiymətləndirmə	<ul style="list-style-type: none"> • Schon besser! • Prima! • Super! • Geil! • Warum nicht? • Ausgezeichnet! • Toll! • Cool! • Spitze! • Du hast recht.
Rəy sorğusu/məsləhət vermək	<ul style="list-style-type: none"> • Wie soll ich das machen? • Was kannst du mir empfehlen? • Das rate ich dir. • Tu' das lieber nicht. • Was sagst du dazu?
Telefonla söhbət	<ul style="list-style-type: none"> • Hallo! • Hier (ist) Christian Maurer! • Auf Wiederhören! • Ruf (rufen Sie) später an. • Darf ich, bitte (mit) Erika sprechen? • Ich sage ihm\ihr Bescheid. • Was kannst du mir empfehlen? • Das rate ich dir. • Tu' das lieber nicht. • Was sagst du dazu?

Yazışmaq (müraciət, sağollaşma klişeləri)	<ul style="list-style-type: none"> • Liebe(r). . . • Herzliche Grüße! • Dein\Deine. . .
Sakitləşdirmək	<ul style="list-style-type: none"> • Kein Problem! • Keine Sorge! • Das macht nichts!
Xəbərdarlıq etmək	<ul style="list-style-type: none"> • Achtung! • Vorsicht! • Pass auf!
Mövqeni/fikri ifadə etmək	<ul style="list-style-type: none"> • Ich denke. . . • Ich meine. . .
1.2. İnformasiya mübadiləsi	
Şəxsi göstəricilər barədə : adı, soyadı, yaşı, ünvan, telefon nömrəsi, təvəllüdü	<ul style="list-style-type: none"> • Wie heißt du? • Wie alt bist du? • Ich bin ... (Jahre alt). • Ich wohne in der Kirchenstraße. • Ich wohne in Berlin. • Meine Telefonnummer ist... • Wann hast du Geburtstag? • Am 20.Mai.
Asudə vaxtın keçirilməsi (hobbi)	<ul style="list-style-type: none"> • Was willst du werden? • Wissenschaftler\Journalist \Arzt\Lehrer. • Was machst du beruflich? • Was ist dein Vater von Beruf? • Sind Sie als Lehrerin tätig? • Die Leute im Büro sind beschäftigt. • Wie viele Stunden arbeitet man pro Monat?
Milliyyət/mənsubiyyət haqqında	<ul style="list-style-type: none"> • Woher kommst du? • Wo bist du her? • Ich komme aus Georgien. • Er kommt aus Mailand. • Dieser Mann ist ein Deutscher. • Sie ist eine Engländerin.

İnsanın/əşyanın eyniləşdirilməsi	<ul style="list-style-type: none"> • Wer ist das? • Was ist das? • Das ist ein Junge. • Das ist ein Heft.
Sağlamlıq haqqında	<ul style="list-style-type: none"> • Was fehlt dir? • Was tut dir weh? • Ich habe Fieber. • Ich bin krank. • Ich habe Bauchschmerzen. • Haben Sie Zahnschmerzen? • Tut das weh? • Ich lasse mir den Zahn plombieren.
Fəaliyyət haqqında	<ul style="list-style-type: none"> • Was machst du? • Wie machst du das? • Ich schwimme. • Wie macht man das? • Tue das nicht!
Peşə haqqında	<ul style="list-style-type: none"> • Mein Vater ist ein Lehrer. • Sie ist Krankenschwester von Beruf. • Er arbeitet in einem Büro.
Hava haqqında	<ul style="list-style-type: none"> • Es regnet/schneit. • Die Sonne scheint. • Wie ist das Wetter heute? • Ist es heute windig\neblig?
1.3. Təsvir/xarakterizə etmək	
İnsanın xarici görünüşü	<ul style="list-style-type: none"> • Peter ist groß. • Heike ist hübsch. • Er hat blaue Augen. • Sie hat blondes Haar.
İnsanın geyimi	<ul style="list-style-type: none"> • Er trägt eine braune Jacke. • Sie zieht den Mantel an. • Die Bluse steht dir gut.

İnsanın xasiyyəti	<ul style="list-style-type: none"> • Ist Peter nett? • Paul ist frech. • Er ist langweilig. • Sie ist höflich.
Əşyanın təsviri	<ul style="list-style-type: none"> • Wie ist das Zimmer? • Das Zimmer ist hell. • Mein Fahrrad ist kaputt. • Die Tasche ist braun. • Das Gebäude ist hoch/niedrig.
1.4. Zövqün ifadə edilməsi	
Zövqün ifadə edilməsi	<ul style="list-style-type: none"> • Ich mag Tiere. • Ich liebe meine Eltern. • Das mag ich gar nicht. • Das ist mein Lieblingsbuch. • Ich hasse es. • Er trinkt lieber Cola. • Am liebsten esse ich Kuchen.
1.5. Qiymətləndirmə	
Müsbət/mənfi	<ul style="list-style-type: none"> • Richtig! • Falsch! • Stimmt! • Stimmt nicht! • Völlig richtig! • Du hast recht.
1.6. Ehtiyacların, tələblərin, arzuların ifadə edilməsi	
Ehtiyacların, tələblərin, arzuların ifadə edilməsi	<ul style="list-style-type: none"> • Der Schüler braucht Taschengeld. • Er braucht das gar nicht. • Wir wollen heute ins Kino. • Ich möchte eine Tasse Tee, bitte! • Ich möchte.... • Ich hätte gerne...

Fizioloji vəziyyətin ifadə edilməsi	<ul style="list-style-type: none"> • Ich bin müde. • Mir ist es kalt\schlecht. • Ich habe Hunger\Durst.
1.7. Hisslərin, emosional reaksiyaların ifadə edilməsi	
Sevinc/aludəçilik	<ul style="list-style-type: none"> • Wie schön! • Wunderbar! • Das ist ja toll! • Echt super! • Schon ziemlich.
Qıcıqlanmaq/narazılıq/acıqlanmaq	<ul style="list-style-type: none"> • Ach Quatsch! • Furchtbar! • Verdammt (noch mal)! • So ein Pech! • Na so was! • Unverschämt! • Wahnsinn! • Bist du verrückt? • Unverschämt!
Şübhə/ehtimal/ümid	<ul style="list-style-type: none"> • Vielleicht hast du Hunger? • Hoffentlich... • Ich hoffe... • Wahrscheinlich... • Ich bin nicht sicher. • Ich zweifle daran.
Təəccüb	<ul style="list-style-type: none"> • Wieso. .? • Wirklich? • Echt? • Ehrlich? • Tut mir Leid! • Schade, daß. . . • Das gibt's nicht! • Das gibt's doch gar nicht! • Bist tu überzeugt? • Weißt du Bescheid? • Da bin ich überrascht!

Maraq	<ul style="list-style-type: none"> • Das interessiert mich. • Das ist interessant. • Ich interessiere mich für...
Laqeydlik	<ul style="list-style-type: none"> • Ich habe keine Lust. • Das ist mir egal. • Das interessiert mich nicht.
Təəssüf	<ul style="list-style-type: none"> • Schade! • Schade, daß. . . • Schade! • Tut mir Leid! • Leider. . .
1.8. Duyğuların ifadə edilməsi	
Duyğuların ifadə edilməsi	<ul style="list-style-type: none"> • Ich bin müde. • Ich habe Hunger\Durst. • Mir ist es kalt\schlecht\ gemütlich.
1.9. Zamanda istiqamətlənmə	
Zamanda lokalizasiya (saat, gecə-gündüz vaxtları, ay, tarix, ilin fəslı, dövr)	<ul style="list-style-type: none"> • Wie spät ist es? • Wieviel Uhr ist es? • Es ist halb acht. • Er kommt so um vier. • Neulich waren sie bei uns. • Jetzt bist du dran. • Bald kommt der Frühling. • Bald darauf kam er nach Hause. • Vor kurzem waren wir da. • Es ist im 20. Jahrhundert geboren. • Dieses Datum ist unserer Zeitrechnung.
Xronologiya	<ul style="list-style-type: none"> • Nach dem Regen scheint die Sonne. • Vor dem Mittagessen wäscht man die Hände. • Endlich bist du da. • Nächste Woche schreiben wir eine Mathearbeit. • Seit wann spielst du Schach?

Tezlik	<ul style="list-style-type: none"> • Wie oft spielst du Fußball? • Manchmal geht er spazieren. • Es regnet selten.
Müddət	<ul style="list-style-type: none"> • Wie lange dauert das Konzert? • Bleibst du lange zu Hause?
Sürət	<ul style="list-style-type: none"> • Wie schnell fährt das Auto? • Mach, bitte, schneller! • Sprechen Sie, bitte, langsam! • Wo liegt das? • Die Stadt liegt im Westen. • Ungefähr vierzig Kilometer südlich von Stuttgart. • Wie weit ist es von Berlin?
1.10. Məkanda istiqamətlənmə	
Yer	<ul style="list-style-type: none"> • Hier! • Da! • Rechts\links. • Oben\unten. • Vorn\hinten. • Wo liegt das Rathaus, bitte? • Geradeaus und links.
Istiqamət	<ul style="list-style-type: none"> • Hierher! • Wohin fährt der Bus? • Nach vorne\hinten. • Biegen Sie um die Ecke! • Gehen Sie die Straße entlang.
Istiqamət	
1.11. Məntiqi əlaqələrin ifadə edilməsi	<ul style="list-style-type: none"> • Wir essen, weil wir Hunger haben. • Ich trinke den Saft, weil ich Durst habe. • Warum spielst du Klavier? • Wir spielen Schach, weil wir Lust haben!
Məqsəd	<ul style="list-style-type: none"> • Wozu brauchst du das? • Er braucht Seife um Hände zu waschen.
1.12. İcazə, öhdəlik, qadağa	

İcazə, öhdəlik, qadağa	<ul style="list-style-type: none"> • Darf ich. . . ? • Soll ich anfangen? • Ich muß gehen. • Wir müssen uns beeilen. • Das darf man nicht! • Das ist verboten. • Rauchen verboten!
1.13. Sınıf otağında interaksiya	
Müəllimin təlimatları, şagirdin müraciəti/sualları	<ul style="list-style-type: none"> • Setzt euch! • Steh, bitte, auf! • Hör zu! • Wie schreibt man das? • Wie sagt man...? • Wie, bitte? • Hilf mir, bitte! • Noch einmal, bitte! • Sprich, bitte, lauter! • Ergänze, bitte den Satz! • Hör, bitte, auf! • Wer fehlt? • Du bist dran! • Bitte, lauter! • Was stimmt und was stimmt nicht? • Du bist dran! • Das schaffen wir. • Ich versuche es. • Das klappt nicht. • Ergänze, bitte...
1.14. Başqa-başqa	

Başqa-başqa	<ul style="list-style-type: none"> • Also. . . • Alles klar! • Warte mal! • Was ist los? • Gib mir\her! • Guck mal! • Nicht wahr? • Gott sei Dank! • Typisch! • Mach schon! • Wie peinlich!
--------------------	--

2. Leksika

2.1. İnsan

2.2. İnsanın ətrafı

2.3. Gündəlik fəallıqlar

2.4. İnsanın səmtləşməsi

2.5. Bayramlar və şənliklər

Rubrika	Nümunələr
2.1. İnsan	
Bədən	das Gesicht; das Auge; die Nase; das Ohr; der Mund; der Körper; der Rücken; die Schulter; die Brust; der Arm;
Xarici görünüş	hübsch; kräftig; schlank; stark; schwach; blaue\schwarze\grüne Augen haben; Brille tragenglattes\blondes\ rotes\ braunes\schwarzes\lockiges Haar haben; Sommersprossen haben;
Təsvir etmək/xarakterizə etmək	klug; nett; frech; böse; lustig; höflich; unhöflich; mutig; schüchtern; vorsichtig, ruhig; kräftig; schlank; modern; altmodisch; fröhlich; gleich;
Paltar/aksesuar	das Kleid; das Hemd; der Rock; die Bluse; die Hose; die Tasche; die Jacke; der Mantel; die Mütze; der Knopf; der Pullover; der Gürtel; das T-Shirt; das S-Shirt; die Unterhose; die Socke; aus Baumwolle; aus Wolle; der Reißverschluß;

Gigiyena	die Seife; das Handtuch; die Zahnpasta; die Zahnbürste; das Waschbecken; die Dusche; der Kamm; der Rasierer; der Rasierschaum; der Fön; der Lippenstift; das Parfüm; die Wimpertusche;
Sağlamlıq/xəstəlik	der Arzt; Schnupfen haben; das Rezept; die Arznei; die Medizin; die Pille; die Grippe; krank\gesund sein; Fieber haben; niesen\husten; Temperatur messen; der Zahnarzt; das Wartezimmer; Zahnschmerzen haben; den Zahn plombieren; der Zahnarztbesuch; die Praxis;
Qiymətləndirmə/emosional reaksiyalar	gut; schlecht; interessant; richtig; falsch; langweilig; lieben; lachen; mögen (mag); Lust haben; sich freuen; langweilig sein; lächeln; recht haben; gern haben; stolz sein;
Peşə/sənət	der Architekt; das Fotomodell; der Matrose; der Polizist; der Richter; der Angestellte; die Sekretärin; der Feuerwehrmann;
2.2. İnsanın ətrafı	
İnsanlar (həyat mərhələləri)	der Freund; die –in; der Junge; das Mädchen; der Herr; die Frau; das Kind; der Mensch; der Freund; die –in; der Nachbar; die –in; der Erwachsene; der Fußgänger; die –in; der Einwohner; die –in; das Leben; die Geburt; die Kindheit; die Jugend; die Erziehung; die Erwachsenenheit; die Ausbildung; die Arbeit; die Erwachsenenheit; der Plan; das Ziel; die Ausbildung; die Arbeit; die Karriere; das Alter; die Rente;
Ailə, qohumlar	die Eltern; die Geschwister; die Großmutter (die Oma); der Großvater (der Opa); der Onkel; die Tante; der Neffe; die Nichte;
Təbiət və təbiət hadisələri (hava)	das Wetter; der Regen; die Wolke; der Blitz; der Donner; die Pfütze; der Regenbogen; das Gewitter; das Wetterbericht; der Schnee; der Frost; der Wind; der Eiszapfen; der Nebel; die Hitze; das Klima; windig; neblig;

Yer kürəsi (coğrafi adlar)	das Land; Deutschland; der Deutsche; die Schweiz; Österreich; der Franzose; Japan; die Vereinigten Staaten; die Niederlande; Bundesrepublik Deutschland; Berlin; Hamburg; Köln; München; die Elbe; die Donau; Saarland; Bayern; Sachsen; die Welt; der Erdteil; die Insel; die Wüste; der Dschungel; der Atlantik; der Pazifik; der Nordpol; der Südpol;
Cəmiyyət və dövlət	der Staat; die Gesellschaft; der Bürger; die –in; die Regierung; der Präsident; der Bundeskanzler; der Bürgermeister;
Təhsil	der Kindergarten; die Grundschule; die Fachschule; die Hochschule; das Gymnasium; die Ausbildung; das Abitur; die Universität (die Uni); das Studium; der Student; die –in; die Klausur; die Prüfung; der Professor; die –in;
Məktəb	Deutsch; Georgisch; Mathematik(Mathe); das Fach; die Geschichte; das Schuljahr; die Erdkunde; der Stundenplan; der Unterricht; die Pause; der Pausenhof; die Turnhalle; das Schwimmbad; die Prüfung; die Sprache; das Alphabet; das Wort; der Buchstabe; der Satz; das Gedicht; die Erzählung; die Grammatik; die Rechtschreibung; die Übung;
Milliyyət/mənsubiyyət	der Deutsche; der Franzose; aus Österreich; aus Kanada; der Engländer; die –in; der Chinese; chinesisch; die Politik; die Partei; das Mitglied; die Wahl; liberal; konservativ; demokratisch; das Parlament; der der Lohn; die Steuern; die Versicherung; die Gewerkschaft; das Recht; die
Şəhər	das Gebäude; das Rathaus; der Dom; die Kirche; der Platz; das Denkmal; die Brücke; die Großstadt; der Stadtteil; der Marktplatz; die Ampel; der Bürgersteig; das Bürogebäude; die Polizeiwache; die Feuerwache; der Wolkenkratzer;
Kənd	das Dorf; der Bauer; die Bäuerin; die Landschaft; der Bauernhof; die Scheune; der Weinberg; der Garten; der Apfelbaum;

Yaşayış yeri	das Zimmer; das Fenster; der Fußboden; die Küche; das Badezimmer; die Toilette; das Schlafzimmer; der Keller; die Garage; das Erdgeschoß; der Stock; der Aufzug; die Klingel; der Briefkasten; die Treppe; der Balkon; die Nachbarschaft; die Straße; die Miete; der Mieter; die –in; der Hausmeister; der Eigentümer; die –in; die Wohnfläche; die Nebenkosten; der Strom; die Heizung;
Mebel, məişət əşyaları	der Tisch; der Sessel; das Bett; der Teppich; das Sofa; der Vorhang; der Kamin; der Fernseher; der Kühlschrank; der Backofen; das Geschirr; das Besteck; die Wäsche; der Topf; das Geschirrtuch; die Steckdose; die Waschmaschine; der Staubsauger; der Computer; der Heizkörper;
Ticarət obyektləri (işçilər/avadanlıqlar)	das Kaufhaus; die Bäckerei; die Metzgerei; der Kassierer; die -in; der Verkäufer; die -in; das Geld; die Apotheke; der Kunde; die Kundin; der Preis; die Quittung; das Sonderangebot; die Größe; der Schlussverkauf; die Lebensmittel; die Qualität; die Theke; die Dose; die Packung; der Einkaufswagen; der Eingang; der Ausgang;
Ərzaq	das Brot; das Brötchen; der Tee; das Joghurt; der Zucker; die Wurst; die Butter; die Cola; das Ei; das Obst; die Zitrone; die Birne; die Banane; der Apfel; das Gemüse; der Salat; die Tomate; der Blumenkohl; das Steak; der Schinken; das Kotelett; der Fisch; der Kaffee; der Saft; der Käse; das Bier;
Yemək və yemək obyektləri	das Frühstück; das Mittagessen; das Abendessen; der Löffel; die Tasse; die Gabel; das Messer; der Teller; das Besteck; das Cafe; das Restaurant; die Speisekarte; die Kantine; der Kellner (der Ober); das Trinkgeld; die Rechnung; die Vorspeise; das Hauptgericht; die Nachspeise; das Getränk;
Poçt/işçilər	das Postamt; die Post; der Brief; der Briefumschlag; der Briefträger; der Briefkasten; die Adresse; die Briefmarke;

Nəqliyyat/işçilər	das Auto; der Bus; das Taxi; der Ferkehrsstau; die Haltestelle; der Fahrer; der Fahrschein; die U-Bahn; die Station; der Zug; der Bahnhof; die Eisenbahn; die Fahrkarte; der Fahrplan; das Gleis; das Flugzeug; der Flughafen; der Pilot; die Stewardess; der Zoll; der Paß; der Koffer; das Handgepäck;
Telefon	das Telefon; der Hörer; die Nummer; die Vorwahl; die Telefonzelle; die Notfallnummer; das Telefonbuch; die Auskunft; das Mobiltelefon (Handy); die Sim-Karte; der Akku; die Textnachricht; die Tastenfunktion; das Telefonbuch;
Mədəni obyektlər/işçilər	das Kino; die Leinwand; der Film; der Schauspieler; die –in; der Star; der Regisseur; die Disco; der DJ; die Tanzfläche; die Eintrittskarte; die Pop – Musik; der Jazz; das Konzert; der Applaus; das Theater; das Ballett; die Oper; die Bühne; der Sänger; die –in; der Tänzer; die –in; das Publikum;
Bank/işçilər	die Bank; das Geld; das Kleingeld; der Geldschein; der Kassierer; die -in; das Geldbeutel; das Konto; der Bankangestellte; der Geldautomat; die Kreditkarte; Geld einzahlen/ abheben/ überweisen; der Wechselkurs; die Wechselstube;
İstirahət, tətillər, səyahət	die Winterferien; das Skigebiet; der Gipfel; der Sessellift; die Skier; der Skistock; der Skilehrer; die Aussicht; die Sommerferien; das Zelt; der Schlafsack; der Campingplatz (Zeltplatz); der Ausflug; das Ferienlager; die Mannschaft; der Wettbewerb; das Hotel; das Einzelzimmer; das Doppelzimmer; das Meer; der Sand; der Tourist; die –in; die Welle; der Strand;
Kommunikasiya vasitələri	die Nummer; die Vorwahl; der Hörer; die Telefonzelle; die Notrufnummer; die Auskunft; der Anrufbeantworter; das Mobiltelefon (das Handy); die Sim-Karte; der Akku; die Textnachricht; die Tastenfunktion; das Telefonbuch; der Computer; die Tastatur; das Internet; die e-mail (das Email); die e-mail-adresse; der Internet-Zugang; die Internetseite (Internet-Seite);

Mediya(televiziya/mətbuat/internet)	die Presse; die Zeitung; die Zeitschrift; die Schlagzeile; das Comicalbum; die Sensation; die Werbung; die Massmedien; das Fernsehen; die Sendung; das Programm; der Moderator; der Reporter; die –in; die Nachricht; das Interview; das Fernsehen; die Sendung; das Programm; das Thema; die Naturkatastrophe; die Überschwemmung; das Erdbeben; die Werbung; die Nachricht; der Reporter; der Moderator; die –in;
2.3. İnsanın gündəlik fəallıqları	
Evdə	sitzen; liegen; stehen; machen; wohnen; leben; essen; trinken; schlafen; träumen; sich waschen; sich duschen; baden; sich kämmen; sich anziehen; sich ausziehen; legen; suchen; ziehen; drücken; holen;
Çöldə	sehen; beobachten; sich befinden; tragen; sich waschen; sich duschen; baden; sich kämmen; sich anziehen; sich ausziehen; legen; suchen; ziehen; drücken; holen;
Məktəbdə	lernen; lesen; schreiben; sagen; geben; nehmen; sprechen; hören; fragen; antworten; rechnen; denken; erzählen; unterrichten; zeigen; zusammenzählen; abziehen; malnehmen; teilen;
İdman	turnen; Sport treiben; Fußball spielen; ein Tor schießen; Tennis spielen; gewinnen; verlieren; schwimmen; Ski laufen (fahren); der Fitnessraum; Gymnastik treiben; das Schwimmbad; in Form sein; joggen (das Jogging);
İstirahət və əyləncə	Musik hören; basteln; singen; tanzen; fernsehen; fotografieren; Karten spielen; Schach spielen; Klavier spielen; Zeit verbringen; Spaß haben; sich unterhalten;
Səyahət/yərdəyişmə	gehen; laufen; fahren; einsteigen; aussteigen; umsteigen; bremsen; halten; überholen; parken; tanken; fliegen; reisen; sich verspäten; starten; landen; sonnenbaden; buchen; reservieren;
2.4. İnsanın oriyentirləri	
Zaman	die Zeit; die Stunde; die Minute; die Sekunde; spät; früh; vor; nach; (ein, drei) Viertel; halb; heute; morgen; gestern; vorgestern; übermorgen; gleich; jetzt; die Vergangenheit; die Gegenwart; die Zukunft; damals; heutzutage;

Fəsilələr	der Winter; der Frühling; der Herbst; der Sommer; der Kalender; das Jahr; der Monat;
Aylar	Januar; Februar; März; April; Mai; Juni; Juli; August; September; Oktober; November; Dezember;
Gecə/gündüz	der Tag; die Nacht; der Morgen; der Abend; der Mittag; der Nachmittag; die Mitternacht;
Ölkənin tərəfləri	der Norden; der Süden; der Osten; der Westen; nördlich; südlich; westlich; östlich;
Yerləşmə	rechts; links; oben; unten; weit; nah; hinaus; hinein; hinauf; hinunter; hinter; neben; zwischen; vor;
Əlamətlər	süß; lecker; frisch; bitter; köstlich; alt; neu; frech; nett; höflich; unhöflich; fleißig; faul; offen; geschlossen; voll; leer; modisch; altmodisch; billig; preiswert; teuer; frei; beschäftigt; besetzt; schwierig; wirklich; anders; zufrieden; ruhig;
Rənglər	die Farbe; weiß; schwarz; rot; gelb; blau; grün; grau; braun; rosa; lila; orange; dunkel; hell; leuchtend; gestreift; gepunktet; geblümt; kariert;
Kütlə, ölçü, miqdar, temperatur	klein; groß; riesig; hoch; ein Kilo/Pfund; rund; dreieckig; viereckig; eng; breit; flach; schwer; mittel; niedrig; leicht; heiß; warm; kalt;
Tərkib	aus Holz; aus Plastik; aus Gold; aus Silber; aus Metall;
Miqdar	viel; mehr; wenig; alles; nichts;
Saylar	eins-(ein)tausend; (ein)tausend-eine Million;
2.5. Bayramlar və şənliklər	
Bayramlar və şənliklər	der Advent; der Adventskranz; die Kerze; der Nikolaustag; das Fest; Weihnachten; der Heilige Abend; der Weihnachtsbaum; das Geschenk; das Neujahr; der Silvester; der Neujahrstag; der Geburtstag; die Party; der Gast; die Torte; die Kerze; der Fasching; Ostern; der Osterhase; das Osterei; die Osterglocke; das Pfingsten;

3. Qrammatika

3.1. İsim və artikl	<ul style="list-style-type: none"> • Hallanma • Müəyyənlik/qeyri-müəyyənlik/inkar artikli ilə birlikdə (Nominativ\Akkusativ;¹ Dativ; Genitiv); • Coğrafi adlar və onların artiklləri (Məs. Frankreich; die Schweiz; die Türkei); • Cəm şəklinin yaranmasının əsas növləri Pluralformen;
3.2. Əvəzlik	<ul style="list-style-type: none"> • Şəxs əvəzliləri Personalpronomen; • Mənsubiyyət əvəzliləri Possesivpronomen; • İşarə əvəzliləri • Demonstrativpronomen; • Sual əvəzliləri • Fragepronomen; • Qeyri-müəyyənlik və inkar əvəzliləri Indefinita, Negativpronomen; • Şəxssiz əvəzlilər es; • Dəyişən əvəzlilər Reflexivpronomen; • Müraciət əvəzliləri Relativpronomen;
3.3. Sifət	<ul style="list-style-type: none"> • Sifətin müqayisə dərəcələri: der Positiv, der Komparativ, der Superlativ; • Sifətin müqayisəsi so+Adjektiv+wie; • Sifətin müqayisəsi Komparativ+als; • Sifətin isimlə hallanması • Müəyyənlik/qeyri-müəyyənlik/inkar artikli ilə və artiklsiz (Nominativ\Akkusativ;¹ Dativ; Genitiv); • Sifətin ismə çevrilməsi
3.4. Say	<ul style="list-style-type: none"> • Miqdar sayı Kardinalzahlen; • Sıra sayı Ordinalzahlen; • Onluq saylar və onluq kəsrlər Bruchzahl;

3.5. Sözü	<ul style="list-style-type: none"> • Təsirlik halının sözləri Präpositionen mit Akkusativ; • Yönlük halının sözləri Präpositionen mit Dativ; • Yönlük və təsirlik hallarının ümumi sözləri Wechselpräpositionen; • Yiyəlik halın hallanması Präpositionen mit Genitiv;
3.6. Fel	<ul style="list-style-type: none"> • Zəif, güclü, qarışıq, köməkçi, modal, dəyişən, ön şəkilçili və düzəltmə (ön şəkilçili) fellər və onların təsrifi awmyo dro Präsens; • Keçmiş zaman Präsens • Keçmiş zaman Präteritum² • Keçmiş zaman Plusquamperfekt; • Gələcək zaman Futur I; • Əmr forması Imperativ; • Feli sifət Partizip I ; • Feli sifət Partizip II; • Felin ismə keçməsi • Felin keçidi • Feli idarə • İnfinitiv konstruksiyalar Infinitiv + zu; haben + zu + Infinitiv; sein + zu + Infinitiv; um/ ohne...zu + Infinitiv; lassen + sich + Infinitiv; brauchen + zu + Infinitiv; • Passiv Präsens Keçmiş zamanın məchul növünün yaranması • Passiv Präteritum Keçmiş şühudi zamanın məchul növünün yaranması • Passiv Perfekt Keçmiş nəqli zamanın məchul növünün yaranması • Məchul növ Passiv modal fel vasitəsilə yaranması • Bağlayıcı formaları Konjunktiv II (hätte; wäre; könnte; möchte; würde + Infinitiv);
3.7. Zərf	<ul style="list-style-type: none"> • Yer, vəziyyət və zaman zərfləri Adverbien des Ortes, der Art und Weise, der Zeit; • Zərflərin müqayisə dərəcələri Komparation der Adverbien • Sual və işarə əvəzlilərinin zərfləri Pronominaladverbien (Präpositionalpronomen);

3.8. Bağlayıcı	<ul style="list-style-type: none"> • und; doch; auch;aber; oder; daß; weil; wenn; als; bevor; bis; ob; nachdem; seit; damit; deshalb; trotzdem; entweder...oder; weder...noch; um...zu; ohne...zu; je...desto; və sairə
3.9. Ədat	<ul style="list-style-type: none"> • ja; doch; nein, nicht; noch; nur; auch; ganz, gar; mal; denn; einfach; eben; sowieso və sairə
3.10. Mürəkkəb sözün yaranması	<ul style="list-style-type: none"> • İsmın şəkilçiləri (kişi cinsi) der – ig, ing, or, är, e, ier; • Qadın cinsinin şəkilçiləri die - ung, keit, heit, schaft, ei, in, ie, ur, tät, ik, age, ion, tion, ee; • Orta cinsin şəkilçiləri: das - chen, lein, um, -en;
3.11. Cümlə	<ul style="list-style-type: none"> • Təsdiq cümləsi: die Aussage; • Sual sözündən ibarət olmayan cümlə die Satzfrage • Sual cümləsi die Wortfrage • Əmr cümləsi der Imperativsatz • Baş və ikincidərəcəli cümlə Hauptsatz und Nebensatz • Ətraf yanaşmalı tabeli cümlə der Temporalsatz; • Müraciət yanaşmalı cümlə • der Relativsatz; • Məqsəd yanaşmalı cümlə der Finalsatz;

4. Sosial- mədəni və mədəni mövzu

- **Adətlər, ənənələr**
- **Təhsil**
- **Yeniyetmələrin həyat tərzi:** asudə vaxt/əyləncə, istirahət; ictimai həyatda iştirak, münasibətlər; maraqlar; yeniyetmələr jurnalı/verilişlərivə sairə
- **Avropa İttifaqı** (ümumi məlumatlar)
- **Almandilli ölkələr haqqında coğrafi məlumatlar**
- **Öyrənilən ölkələrin siyasi qurumu, inzibati qurumu**
- **Almandilli ölkələrin paytaxtları, onların tarixi, diqqətəlayiq yerləri**
- **Məşhur insanlar** (alim, müğənni, idmançı)
- **Tarix** - əhəmiyyətli tarixi mərhələlər/hadisələr, məşhur tarixi şəxslər
- **İncəsənətin müxtəlif sahələrinin nümayəndələri**
- **Ədəbiyyat** – müxtəlif ədəbi cərəyanların nümayəndələri və onların əsərlərindən parçalar
- **Regional xüsusiyyətlər**
- **Almandilli ölkələr və Gürcüstan əlaqələrindən məlumatlar.**